

1. İnvestisiya resurslarının formalaşmasının borc vəsaiti mənbəyidir:

- √ firmanın istiqrazlarının emissiyası
- xüsusi təyinatlı fondlar
- kommersiya strukturlarının əvəzsiz verdikləri vəsait
- xalis mənfəət
- Nizamnamə kapitalına investisiya köçürmələri

2. İnvestisiya bazarıdır:

- investisiya təklifləri
- investisiya bazarının konyukturası
- investisiya bazarının təşkili
- √ investisiya fəaliyyəti subyektlərinin qarşılıqlı fəaliyyəti
- qiymətli kağızların alınıb satıldığı bazar

3. Kapital qoyuluşu formasında aparılan investisiyadır

- maliyyə investisiyası
- qoruyucu investisiya
- portfel investisiyası
- real investisiya
- √ sosial investisiya

4. Mərkəzi Bankın passiv əməliyyatıdır:

- √ banknot emissiyası
- hesablaşmaların təşkili.
- dövlət qiymətli kağızlarına qoyuluşlar
- banklara qısa müddətli ssuda verilməsi
- kassa əməliyyatları

5. Mərkəzi Bankın kapitalı ibarətdir:

- yalnız Nizamnamə kapitalından
- verdiyi kreditlərə görə faizlərdən
- dövlət büdcəsindən verilən vəsaitdən
- √ Nizamnamə kapitalı və kapital ehtiyatında
- Mərkəzi Bankın kapital ehtiyatından

6. Mərkəzi Bankın hesabat ilinin mənfəəti ilk növbədə yönəldilir:

- dövlət büdcəsinin formalaşmasına
- √ Mərkəzi Bankın kapital ehtiyatının formalaşmasına
- maddi maraq fondunun yaradılmasına
- işçi heyətinin mükafatlandırılmasına
- keçən ilki itkilərin ödənilməsinə

7. Mərkəzi Bankın ehtiyat kapitalı formalaşır:

- banklararası kreditlər hesabına
- √ Mərkəzi Bankın hesabat ilinin mənfəətindən ayırmalar hesabına
- Maliyyə Nazirliyinin ayırmaları hesabına

8. Mərkəzi Bankın kapital ehtiyatı müəyyən edilir:

- nizamnamə kapitalının 10% miqdarında
- tədaviyə buraxılmış nağd milli valyutanın 5% miqdarında

- tədavüldəki nağd pulların 8% miqdarında
- √ tədavülə buraxılmış nağd milli valyutanın 15 % miqdarında
- tədavüldəki nağd pulların 3% miqdarında

9. Mərkəzi Bankın yenidən maliyyələşmə əməliyyatıdır.

- dövriyyə krediti
- lombard krediti
- √ stabilləşmə krediti
- kontokorrent krediti.
- istehlak krediti

10. Maliyyə Bazarlarına Nəzarət Palatası kapitalı

- √ Publik hüquqi şəxsdir
- İctimai təşkilatdır
- hüquqi şəxsdir
- Səhmdar cəmiyyətdir
- hüquqi şəxs deyildir

11. Maliyyə Bazarlarına Nəzarət Palatasının kapitalı

- 500,0 mln. manat
- Səhmdarların sayından asılıdır
- 100,0 mln. manat
- √ 5,0 mln. manat
- 50,0 mln. manat

12. Bank olmayan kredit təşkilatlarının və poçt rabitəsi orqanlarının fəaliyyəti tərəfindən tənzimlənir

- Kommersiya bankları
- Banklar Assosiasiyası
- Maliyyə Nazirliyi
- Mərkəzi Bank
- √ Maliyyə Bazarlarına Nəzarət Palatası

13. Kredit təşkilatlarını lisenziyalaşdırır

- Mərkəzi Bank
- Mərkəzi Banklar Bank Assosiasiyası ilə birlikdə
- Banklar Assosiasiyası
- √ Maliyyə Bazarlarına Nəzarət Palatası
- Maliyyə Nazirliyi

14. Bir pilləlibank sisteminin xarakterik xüsusiyyətidir

- Kreditin təsir gücünün azalması
- doğru cavab yoxdu
- √ Bölüşdürücü bank səlahiyyətlərinə malik olması
- Kreditləşmə əməliyyatlarının həyata keçirilməsi
- nağd hesablaşmaların genişlənməsi

15. Müasir bank sisteminin yaranma prinsipidir:

- Bank nəzarətinin geniş vüsət olması
- Bütün pul əməliyyatlarının banklar vasitəsilə aparılması
- √ Bank işində dövlət inhisarının olmaması
- Bank fəaliyyətinin tamamilə dövlət tərəfindən tənzimlənməsi
- Demokratik Mərkəziyyət

16. Azərbaycanın bank sistemi ibarətdi:
- ✓ Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank və kredit təşkilatlarından
 - Banklar, bank olmayan kredit təşkilatlarından və Banklar Assosiasiyasından
 - Mərkəzi Bank və kredit təşkilatlarından
 - Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank
 - kredit təşkilatlarından, Maliyyə Bazarlarına Nəzarət Palatası

17. Kredit təşkilatlarının ittifaqı və assosiasiyası

- hökumətdir.
- fərdi şəxslərindir.
- dövlətdir.
- ✓ qeyri-kommersiya təşkilatıdır.
- kommersiya təşkilatıdır.

18. Xidmət sferasına görə banklar bölünürlər:

- xırda, orta, iri
- bir və iki pilləli
- filialsız və çox filiallı
- universal və ixtisaslaşmış
- ✓ regional, regionlararası, beynəlxalq

19. Funksional təyinatına görə banklar bölünürlər:

- universal və ixtisaslaşmış
- bir pilləli və ya iki pilləli
- xırda, orta, iri
- ✓ emission, depozit kommersiya
- regional, regionlararası, beynəlxalq

20. Kredit təşkilatları ittifaqı və assosiasiyaları:

- istənilən bank əməliyyatlarını yerinə yetirə bilərlər.
- ✓ bank əməliyyatlarını yerinə yetirə bilməzlər.
- yalnız hesablaşma əməliyyatlarını yerinə yetirə bilərlər.
- yalnız kassa əməliyyatlarını yerinə yetirə bilərlər
- yalnız depozit və ssuda əməliyyatlarını yerinə yetirə bilərlər.

21. Bankın ehtiyat fondunun səviyyəsi müəyyən edilir:

- mənfəətin həcminə nisbətən faizlə
- ✓ nizamnamə kapitalına nisbətən faizlə
- yığım fonduna nisbətən faizlə
- bütün kapitalın cəminə nisbətən faizlə
- xalis gəlirə nisbətən faizlə

22. Bölüşdürücü bank sistemi:

- iki pilləlidir.
- ✓ bir pilləlidir.
- üç pilləlidir.
- sahə banklarıdır
- çox pilləlidir.

23. Kredit təşkilatının əsas məqsədidir:

- müəssisələri kreditlə təmin etmək
- ✓ mənfəət əldə etmək

- səhmdarlara dividend ödəmək
- hesablşmaları həyata keçirmək
- müəssisələrə kassa xidməti göstərmək

24. Bankın filialı yerinə yetirə bilər:

- yalnız kredit əməliyyatlarını
- ✓ kredit təşkilatının lisenziyasında göstərilən bütün əməliyyatları
- depozit cəlb etmək və ya hesablaşma əməliyyatları
- yalnız kassa əməliyyatları
- kreditləşmə obyektlərinin müəyyənləşdirilməsinin

25. Bankda əməyin həvəsləndirilməsi mənbəyidir:

- yetərlilik əmsalı
- ✓ istehlak fondu
- xüsusi capital
- sığorta fondu
- yığım fondu

26. Bankın etibarlılığını əks etdirir:

- ehtiyat fondunun yetərliliyi
- istehlak fondunun yetərliliyi
- ✓ kapitalın yetərliliyi
- Nizamnamə fondunun yetərliliyi
- yığım fondu

27. Bankın mənsub olduğu bütün əmlakın pul ilə ifadəsidir:

- bankın fondları
- ✓ xüsusi kapital
- nizamnamə fondu
- ehtiyat və sığorta fondu
- kapitalın yetərliliyi

28. Lisenziya əsasında geniş bank əməliyyatlarını yerinə yetirir:

- sahə bankları
- ✓ Universal bank
- kredit ittifaqları
- ərazi idarələri
- Mərkəzi Bank

29. Dövlətin rəsmi pul kredit siyasətini həyata keçirir:

- kommersiya bankları
- ✓ Mərkəzi Bank
- Banklar qrupu
- maliyyə bazarlarına Nəzarət Palatası
- Maliyyə Nazirliyi

30. Ayrı-ayrı bank əməliyyatlarını yerinə yetirmək hüququ olan kredit təşkilatıdır.

- banklar
- ✓ bank olmayan kredit təşkilatı
- bank birlikləri
- sığorta kompaniyaları
- bank assosiasiyası

31. Bankların mənafeyini müdafiə etmək üçün yaradılır:

- kredit ittifaqları
- √ Banklar Assosiasiyası
- sığorta kompaniyaları
- investisiya fondları
- Mərkəzi Bankın ərazi idarələri

32. Pul vəsaitlərinin cəmləşdirilib yerləşdirilməsi məqsədi ilə yaradılır:

- kredit ittifaqları
- √ kommersiya bankları
- bank birləşmələri
- maliyyə bazarlarına Nəzarət Palatası
- Mərkəzi Bank

33. Müasir bank sistemi:

- iki pilləlidir (kredit təşkilatları və qeyri bank kredit təşkilatları)
- √ iki pilləlidir (emissiya və kommersiya bankları)
- pillələrin sayı maliyyə sisteminin inkişaf səviyyəsindən asılıdır
- iki pilləlidir (nizamlaşdırma və nəzarət funksiyalarını yerinə yetirən və təsərrüfat subyektlərinə xidmət göstərən banklar)
- üç pilləlidir (banklar, qeyri bank maliyyə institutları və müxtəlif kam-pa-ni-yaları)

34. Bazar iqtisadiyyatlı ölkələrdə bank sistemi ola bilər:

- üç pilləli
- √ yalnız iki pilləli
- yalnız dörd pilləli
- çox pilləli
- bir pilləli

35. Bank sisteminin yenidən qurulması:

- onun sağlamlaşdırılması
- √ bankların birləşdirilməsi
- bankların müflisləşməsi
- yaşamaq qabiliyyəti olmayan bankların ləğvi
- bankların hüquqi-təşkilatı formalarının yeniləşməsi

36. Azərbaycanda hal-hazırda kommersiya banklarının sayı:

- 10-a qədərdir
- √ 40-yə qədərdir
- 50-dən çoxdur
- 50-a qədərdir
- 100-dən çoxdur

37. Universal bank:

- fiziki və hüquqi şəxslərə xidmət edir
- √ bütün bank əməliyyatlarını həyata keçirir
- qiymətli kağızlar bazarında peşəkar fəaliyyətə əlavə lisenziyaya malikdir
- investisiya fondlarını tənzimləyir
- manat və valyuta lisenziyasına malikdir

38. Bankın mahiyyəti ondadır ki, o:

- nağdsız dövriyyənin təşkili etməklə tədavüldəki pul külsini artırır
- √ maliyyə vasitəçiliyi üzrə ixtisaslaşır

- nağdsız dövrüyyəni təşkil etməklə tədavüldəki pul kütləsini azaldır
- pul nişanələrinin emissiyasını həyata keçirir
- əmanətlərin qəbulu ilə məşğul olur

39. Mərkəzi Bank ona məxsus əmlakın:

- müvəqqəti təsisçisidir
- √ əzəli sahibidir.
- ödəyicisidir
- müvəqqəti sahibidir
- daimi icarədarıdır.

40. Mərkəzi Bankın məqsədidir:

- hökuməti kreditləşdirmək
- √ banklar arasındakı mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərinin təşkili
- valyuta nəzarəti
- kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi
- bankların və hesablaşmaların sabitliyini təmin etmək

41. Mərkəzi Bankın funksiyası deyildir:

- √ təşkilatların kreditləşdirilməsi
- emissiyaya mərkəzi olmaq
- hökumət bankı olması
- pul kredit nizamlaşdırılması
- valyuta mərkəzi olması

42. Mərkəzi bankın iqtisadiyyatdakı rolu müəyyən edilir:

- bankların səmərəli fəaliyyəti ilə
- dövlət büdcəsinin tənzimlənməsi ilə
- sığorta işinin təşkili ilə
- vergi xidmətinin təşkili ilə
- √ manatın möhkəmliyinin təmin edilməsi ilə

43. Ölkənin baş bankı qismində Mərkəzi Bankın marağındadır:

- milli pul vahidinin və onun kursunun xarici valyutalara nisbətdə aşağı düşməsi
- kredit təşkilatlarının sayının ixtisar edilməsi
- kredit təşkilatlarının fəaliyyətinin tənzimlənməsi
- hesablaşma sisteminin mərkəzləşdirilməsi
- √ pul tədavülünün idarə olunması

44. Mərkəzi Bankın əsas məqsədidir:

- hesablaşma sisteminin sabitliyini təmin etmək
- kredit təşkilatlarına nəzarət etmək
- mənfəət əldə etmək
- manatın möhkəmliyini təmin etmək
- √ qiymətlərin sabitliyini təmin etmək

45. Mərkəzi Bankın əmlakı:

- banklarındır
- √ dövlətidir.
- səhmdarlarındır
- kommersiyalıdır.
- xəzinə varlığıdır.

46. Bir qayda olaraq Mərkəzi Bankın müştəriləridirlər:

- iqtisadiyyatın müxtəlif sahələrinin təşkilatları
- kommersiya təşkilatları
- bütün hüquqi şəxslər
- ✓ yalnız kredit təşkilatları
- fiziki şəxslər

47. Mərkəzi Bankın illik maliyyə hesabatına daxil edilir:

- vahid dövlət pul kredit siyasətinin yerinə yetirilmə təhlili
- iqtisadiyyata kredit qoyuluşu
- respublika iqtisadiyyatının təhlili
- ✓ gəlir və xərclər haqqında hesabat
- hesablama palatasının rəyi

48. Mərkəzi Bankın illik hesabatı təsdiq edildikdən sonra ilin yekununa görə əldə olunan xalis mənfəət büdcəyə köçürülür:

- 0.4
- büdcəyə köçürülmüş
- 0.6
- 0.8
- ✓ sərbəst qalığı

49. Mərkəzi Bankın balansının aktiv maddəsidir:

- kredit təşkilatının ehtiyat hesablarındakı ehtiyat
- komission gəlirləri
- özünün buraxdığı istiqraz və rəqələri
- ✓ qızıl valyuta ehtiyatı
- Mərkəzi Bankın hesablama və ödəniş sistemindəki vəsait

50. Mərkəzi Bank öz xərclərini həyata keçirir:

- kommersiya banklarının müxbir hesabında olan vəsait hesabına
- cəlb olunmuş və depozitlər hesabına
- büdcə vəsaiti hesabına
- kommersiya fəaliyyətindən gələn gəlir hesabına
- ✓ öz gəlirləri hesabına

51. Mərkəzi Bank hesabat verir:

- Maliyyə Nazirliyinə
- Maliyyə Bazarlarına Nəzarət Palatasına
- ✓ Respublika Prezidentinə
- Azərbaycan hökumətinə
- Milli Məclisə

52. Mərkəzi Bankın nizamnamə kapitalının səviyyəsidir.

- 5 ml manat
- 25 mln. dollar
- 8 mlr manat
- 10 mln. dollar
- ✓ 500 mln. Manat

53. Mərkəzi Bankın balansının passiv maddəsidir:

- qiymətli kağızlar
- ehtiyatda olan nağd pullar

- qeyri-rezidentlərdə yerləşdirilən xarici valyutada vəsait
- qiymətli metallar.
- ✓ tədavüldə olan nağd pullar.

54. Mərkəzi Bankın “uçot dərəcəsi”deməkdir

- problemlə kreditlərə görə faiz dərəcəsi
- qiymətli kağızların girovu zamanı diskont dərəcəsi
- kommersiya banklarının veksellərinin satın alınması zamanı diskont dərəcəsi
- kommersiya banklarının ssuda faizinin məhdudlaşdırılması
- ✓ kommersiya banklarına verilən kreditə görə faiz dərəcəsi

55. Məcburi ehtiyatların səviyyəsi müəyyən edilir:

- ✓ bankın cəlb etdiyi depozit və əmanətlərin səviyyəsindən asılı olaraq
- bankın fəaliyyəti növündən asılı olaraq
- bank fəaliyyətinin keyfiyyətindən
- bankın müxtəlif öhdəliklərinin səviyyəsindən asılı olaraq
- bank resurslarının cəlb olunma müddətindən

56. Pul-kredit siyasəti aləti kimi məcburi ehtiyatlardan Mərkəzi Bank istifadə edir

- ✓ bankın likvidliyinin nizamlanmasında
- öz itkilərinin ödənilməsində
- əmanətçilərin itkilərdən sığortalanmasına
- bankın ləğvi xərclərinin ödənilməsində
- tədavüldəki pul kütləsinin nizamlanmasında

57. Son kreditör mərhələsi qismində Mərkəzi Bank:

- banklararası bazarda vəsait cəlb edə bilməyən kommersiya banklarına kredit verir
- maliyyə çətinliyi çəkən milli müəssisələr kreditləşdirir
- mürəkkəb vəziyyətlərdə hökumətə kreditlər verir
- ✓ ödəmə qabiliyyətinin qısa müddətli pozulması və likvidlik çatışmazlığı hallarında banklara Maliyyə Bazarlarına Nəzarət Palatasının xahişi ilə kredit verə bilər
- vətəndaşlara istehlak kreditləri verir

58. Mərkəzi Bankın funksiyası deyildir:

- pul kütləsinə nəzarət
- kreditləşmənin sonuncu mərhələsi
- əhalidən əmanətlərin qəbulu
- ✓ iqtisadiyyatın real sektorunun kreditləşdirilməsi
- bank risklərinin qarşısını almaq

59. Mərkəzi Bankın əsas resurs mənbəyidir:

- cəlb etdiyi depozitlər
- faiz gəlirləri
- sərbəst vəsaitlər
- ✓ banknot emissiyası
- banknot ekspansiyası

60. Mərkəzi Bankın əsas müştəriləri kimlərdir?

- dövlət əhəmiyyətli iri sənaye müəssisələri
- kooperativ təşkilatlar
- kənd təsərrüfatı sahələri
- ✓ kommersiya bankları
- bank olmayan kredit təşkilatları

61. Mərkəzi Bankın pul kütləsinin artırılmasına yönəldilən siyasəti necə adlanır?

- restruksion
- investion
- devalvasion
- ✓ ekspansionist
- kommersion

62. Kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi nədir

- Mərkəzi Bankın kreditləşmə əməliyyatıdır.
- Mərkəzi Bankın əsas məqsədidir
- Mərkəzi Bankın təşkilati funksiyasıdır.
- ✓ Mərkəzi Bankın pul siyasəti alətidir.
- Mərkəzi Bankın nəzarət alətidir.

63. Mərkəzi Bankın pul siyasəti alətidir:

- xüsusi kapitalla nəzarət.
- əmanət cəlb etmək
- hesabləşmalara nəzarət
- kreditləşmə limitinin müəyyən edilməsi
- ✓ açıq bazarda əməliyyatların aparılması

64. Mərkəzi Bankın aktiv əməliyyatıdır:

- depozit cəlb etmək
- kreditləşmə əməliyyatlarını həyata keçirmək
- ✓ dövlətin qiymətli kağızlarına qoyuluşlar
- əhalinin əmanətlərini qaytarmaq
- əmanətlərə görə faizlər ödəmək

65. Mərkəzi Bankın passiv əməliyyatıdır:

- xarici valyuta ilə əməliyyatlar
- uçot-ssuda əməliyyatları
- kredit hesablaşma əməliyyatları
- kassa əməliyyatları
- ✓ kommersiya banklarından qəbul edilən qoyuluşlar

66. Mərkəzi Bankın fərqləndirici xüsusiyyətidir:

- mənfəət əldə etmir.
- hesablaşma mərkəzidir
- səhmdar cəmiyyətdir
- ölkənin kreditləşmə mərkəzidir.
- ✓ dövlət mülkiyyətindədir.

67. Bankın fəaliyyət növünə aid deyildir:

- tələbli və müddətli depozitlərin qəbulu
- ✓ topdan satış və ya pərakəndə ticarət
- qiymətli metalların əmanətə qəbulu
- düz cavab yoxdur
- fiziki və hüquqi şəxslərə hesabların açılması

68. Bankın təsis yığıncağı təsisçilərin .. iştirak etdikdə səlahiyyətli sayılır.

- 0.95

- √ hamısı
- 0.75
- düz cavab yoxdur
- sadə səs çoxluğu olduqda

69. Qeyri-kommersiya təşkilatları bankın səhmdarı ola bilərlər:

- ola bilərlər.
- √ ola bilməzlər
- Nazirlər Kabinetinin razılığı ilə ola bilərlər.
- maliyyə nazirinin cavabı
- Mərkəzi Bankın icazəsi ilə ola bilərlər

70. bank olmayan kredit təşkilatı

- depozit cəlb etməklə kredit verə bilər
- √ öz vəsaiti hesabına yalnız pul formasında kredit verə bilər
- publik hüquqi şəxsdir
- mərkəzi bankın vəsaiti hesabına kredit verə bilər
- öz vəsaiti hesabına yalnız natural formada kredit verə bilər

71. Bankın şöbəsi

- Hüquqi şəxs kimi fəaliyyət göstərir
- √ respublika ərazisində köçürmə, hesablaşma-kassa əməliyyatlarını aparır
- Respublika ərazisindən kənarında depozit qəbul edir
- Mərkəzi bankın verdiyi səlahiyyət daxilində fəaliyyət göstərir
- Bankın öhdəliklərinə görə məsuliyyət daşıyır

72. Bankın filialı

- Bankın öhdəliklərinə görə məsuliyyət daşıyan bölmədir
- Mərkəzi bankın verdiyi səlahiyyət daxilində fəaliyyət göstərir
- istənilən bank əməliyyatlarını yerinə yetirir
- hüquqi şəxsdir
- √ banka icazə verilmiş bank fəaliyyətinin hamısını yerinə yetirən bölmədir

73. AR. Bank sistemində xarici bank kapitalının iştirak limitini kim müəyyən edir:

- Maliyyə Nazirliyi
- √ Mərkəzi Bank
- bankların özləri
- cavablar səhvdir
- Nazirlər Kabineti

74. Bankın yaradılmasının ilkin şərtidir:

- qiymətli kağızların satın alınması
- √ xüsusi resursların formalaşması
- əhalinin vəsaitlərinin cəlb olunması
- səhmdarların razılığı
- lizin əməliyyatlarının yerinə yetirilməsi

75. Bank qanunçuluğu kommersiya banklarına qadağan edir:

- veksellərin uqotunu
- √ istehsal fəaliyyəti ilə məşğul olmağı
- müəssisələr arasında hesablaşmaların təşkilini
- müştərilərə hesab almaq
- fiziki şəxslərin kreditləşdirilməsini

76. Kommersiya bankları əməliyyatlarını yerinə yetirirlər:

- ölkənin qızıl valyuta fonduna xidmət göstərir.
- √ təşkilatların səhmlərini investisiyalaşdırmaq.
- Mərkəzi Banka kassa xidməti
- dövlətə kassa xidməti
- dövlətin qiymətli kağızlarını buraxır.

77. Bankın aktiv əməliyyatı hesab edilir:

- çoxlu depozit cəlb etmək
- √ cəlb etdiyi vəsaitləri yerləşdirmək
- banklardan borc almaq
- digər banklarla alınan vəsait
- fondlar yaratmaq

78. Bank yaradılır:

- ilkin kapitalı ödəmək imkanına malik olan fərdi şəxs tərəfindən
- √ ən azı üç hüquqi və ya fiziki şəxs tərəfindən
- ən azı beş hüquqi şəxs tərəfindən
- M B dəstəyi ilə
- dövlət dəstəyi olan istənilən hüquqi şəxs tərəfindən

79. Bankların xüsusi kapitalı yaradılır:

- bankın yaranma anında Mərkəzi Bankın vəsaiti hesabına
- √ bankın yaranması anında təsisçilərin vəsaiti hesabına
- bankın yaranma anında dövlət vəsaiti hesabına
- qonşu bankların vəsaiti
- bank yarandıqdan sonra təsisçilər tərəfindən

80. Bankın passiv əməliyyatıdır:

- təsərrüfatlar arasında hesablaşmaları təşkil etmək
- √ vəsait mənbələrini formalaşdırmaq
- duz cavab yoxti
- müştərilərə kassa xidməti göstərmək
- müştərilərə bankda hesablar açmaq

81. Bankın xüsusi kapitalının funksiyasıdır:

- işgüzarlıq
- √ Müdafiə
- sərəncamlaşdırmaq
- duz cavab yoxti
- qaytarılmaqlıq

82. Kommersiya banklarının Nizamnamə Kapitalının minimum həcmi

- 10 mln. manatdır
- √ 50 mln. manatdır
- məhdudiyət qoyulmur.
- duz cavab yoxti
- 40 mln. manatdır.

83. Bankın nizamnaməsində dəyişiklik ... edilir:

- səhmdarların ümumi yığıncağının qərarı ilə

- ✓ Mərkəzi Bankın yazılı icazəsi ilə
- Maliyyə Nazirliyinin razılığı ilə
- düz cavab yoxti
- mühüm iştirak payı olan səhmdarların qərarı ilə

84. Bankın səhmdarı ola bilənlər:

- siyasi partiyalar
- ✓ heç biri
- fondlar
- dövlət orqanları
- ictimai birliklər

85. Azərbaycanda banklar hansı formada yaradılır:

- ✓ açıq tipli səhmdar cəmiyyəti formasında
- kooperasiya formasıdır
- səhmdar cəmiyyəti formasında
- qapalı səhmdar cəmiyyəti formasında
- məhdud məsuliyyətli cəmiyyət formasında

86. Depozit əməliyyatları kim tərəfindən yerinə yetirilə bilər:

- kredit ittifaqları və banklar tərəfindən
- ✓ yalnız banklar tərəfindən
- yalnız kredit ittifaqları
- səhmdar cəmiyyətlər tərəfindən
- Bank assosiasiyası tərəfindən

87. Bank qanunçuluğu kommersiya banklarına icazə vermir:

- kredit fəaliyyətini
- ✓ ticarətlə məşğul olmaq
- hesablar üzrə əməliyyat aparmaq
- kreditləşmədə vasitəçilik etmək
- müştərilərə hesablaşma-kassa xidməti göstərmək

88. Kommersiya bankları üzrə əməliyyatları yerinə yetirirlər

- Banknotların buraxılması
- ✓ Fiziki, hüquqi şəxslərin pul vəsaitlərinin əmanətə cəlb edilməsi
- Ölkənin bank sisteminin likvidliyinin təmin edilməsi
- iqtisadiyyatın stabilləşməsi
- Pul vahidinin alıcılıq qabiliyyətinin stabilliyinin təmin edilməsi

89. Bank qanunçuluğuna görə kommersiya bankları.....hüququna malikdirlər

- Tədavülə banknotlar buraxmaq
- ✓ Üçüncü şəxs əvəzinə himayədarlıq etmək
- Milli pul vahidinin alıcılıq qabiliyyətinin stabilliyini təmin etmək
- Pul sistemini tənzimləmək
- Azərbaycanın Mərkəzi Bankı ilə rəqabətə girmək

90. Kommersiya banklarının əməliyyatları onların.....təzahürüdür:

- Mahiyyətinin
- ✓ Təşkilati-iqtisadi qurumun
- Təşkilati-iqtisadi qurumun
- idarəetmə fəaliyyətinin
- İqtisadiyyatdakı rolunun

91. Kommersiya bankları.....subyektdir

- Hökumətdən asılı
- ✓ Sərbəst
- Mərkəzi bankın idarə heyətindən asılı olan
- Maliyyə Bazarlarına Nəzarət Palatasında
- Prezidentə tabe olan

92. Bankın aktiv əməliyyatlarında əsas yer tutur:

- depozit əməliyyatları
- ✓ vəsaitlərin borc verilməsi
- inkasso əməliyyatları
- faktoring əməliyyatı
- lizin əməliyyatları

93. Müasir kommersiya bankları xidmət göstərirlər:

- Yalnız əhaliyə
- ✓ Təşkilatlara və əhaliyə
- Mərkəzi Banka
- Maliyyə Bazarlarına Nəzarət Palatasına
- Yalnız təşkilatlara

94. Kommersiya banklarının kredit əməliyyatlarının inkişafının strateji vəzifələrini müəyyən edir:

- Təftiş şöbəsi
- ✓ Bankın şurası
- Kredit komitəsi
- Audit bölməsi
- Bankın idarə heyəti

95. Kommersiya bankı ilə ticarət təşkilatının oxşarlığı nədədir?

- Əsasən cəlb olunmuş vəsaitlərlə işlənməsində
- ✓ Əhalinin kreditləşdirilməsi imkanı
- Hesablaşmalarda vasitəçiliklə
- resursların yaradılmasında
- Səhmlərin və digər qiymətli kağızların buraxılışı, onların uçotunu, saxlanmasını, satışını həyata keçirmək

96. Kommersiya bankında idarəetmənin maliyyə blokuna daxildir:

- Qiymətli kağızlarla əməliyyat şöbəsi
- ✓ Mühasibatlıq
- Kredit şöbəsi
- audit bölməsi
- Cari idarəetmə şöbəsi

97. Kredit müqavilələrinin rəsmiləşdirilməsi kommersiya bankının.....idarə etmə blokunda cəmləşir

- Maliyyə
- ✓ Kommersiya
- İnzibati
- iqtisadi
- Təsərrüfat

98. Kommersiya bankının funksiyasıdır

- Kredit təşkilatlarının fəaliyyətinə nəzarət

- ✓ Müştərilərə hesablaşma-kassa xidməti göstərmək
- Mərkəzi bankın kreditləşdirilməsi
- Banknot emissiyası
- İstiqrazlar buraxmaq

99. Bankın idarə heyətinə daxil deyildir:

- Zəruri bölmələrin rəhbərləri
- ✓ Müştərilər
- Təsisçilər
- Audit Komitəsinin üzvü
- Sədr və onun müavinləri

100. Kommersiya bankının funksiyası deyildir:

- Təsərrüfatlarda yığıma maraq oymaq
- ✓ Müxtəlif əmtəələrin mübadiləsində vasitəçi olmaq
- Kreditləşmədə vasitəçilik
- düzgün cavab yoxdur
- Hesablaşmalarda vasitəçilik

101. Bankın aktivlərində çoxlu riskli kreditlər olarsa, onda

- Kreditlərin verilməsi dayandırılmalı
- ✓ Ümumi resurslarda xüsusi vəsaitlərin xüsusi çəkisini artırmaq
- Hüquqi şəxslərə kredit verilməsini artırmaq
- xüsusi vəsaitlərin xüsusi çəkisini azaltmaq
- Kənddən daha çox vəsait tələb etmək

102. Kommersiya banklarının fəaliyyəti nizamlaşdırılır:

- Qeyri mərkəzləşdirilmiş qaydada
- ✓ İqtisadi metodlarla
- İqtisadi və inzibati metodlarla
- Mərkəzləşdirilmiş qaydada
- İnzibati metodlarla

103. Vergilər ödənildikdən sonra bankın mənfəəti..... qərarı ilə bölüşdürülür

- Mərkəzi bank
- ✓ İdarə heyəti
- Bankın Müşahidə Şurası
- . Banka xidmət göstərən ərazi idarəsi
- Bankın səhmdarlarının ümumi yığıncağı

104. Kommersiya banklarının funksiyalarından biri

- Hökumətin bankları
- ✓ Kreditləşmədə vasitəçi
- Əmtəələrin mübadiləsində vasitəçi
- İqtisadi mərkəz olması
- . Ölkənin emissiya mərkəzi

105. Kommersiya bankı funksiyanı yerinə yetirir

- Dövlətin emissiya mərkəzi
- ✓ Vəsaitlərin depozitə cəlb edilməsi
- Hökumətin bankları
- tədavülə pul buraxmaq
- Banklar bankı

106. Kommersiya banklarının fəaliyyət prinsiplərindən biri

- İqtisadiyyatın tənzimlənməsi
- ✓ Tam iqtisadi müstəqillik
- Hökumətin bankı
- public hüquqi şəxs olması
- Dövlətin emissiya mərkəzi

107. Kommersiya banklarının fəaliyyət prinsiplərindən biridir

- Planlı nizamlaşdırma
- ✓ Müştərilərlə münasibətlərin kommersiya əsasında qurulması
- Fəaliyyətin kortəbii nizamlaşdırılması
- hesablaşma formasının seçilməsi
- Hesablaşmaların qeyri mərkəzləşdirilmiş təşkili

108. Kommersiya banklarının fəaliyyət prinsipi deyildir

- Faktiki mövcud resurslar çərçivəsində fəaliyyət göstərir
- ✓ Kreditləşmə prosesində differensial münasibət
- Kreditləşmə prosesində differensial münasibət
- Müştərilərlə münasibətlərinin kommersiya əsasında qurulması
- İqtisadi müstəqillik

109. Kommersiya bankları fəaliyyət prinsiplərindən biri

- Fəaliyyətin kortəbii nizamlaşdırılması
- ✓ Real mövcud resurslar çərçivəsində fəaliyyət göstərmək
- kreditləşmə prosesinə nəzarət
- Hesablaşmalar sisteminin qeyri mərkəzləşdirilməsi
- Kreditləşmə zamanı differensial münasibət

110. Kommersiya bankı:

- Maddi istehsal sferası məhsulunu istehsal edən kommersiya təşkilatıdır
- ✓ Pul və ödəniş vasitələri formasında məhsul istehsal edən spesifik təşkilatdır
- Maliyyə nazirliyinin nəzdində olub qızıl-valyuta ehtiyatlarını saxlayan kommersiya təşkilatıdır
- vergilərin ödənilməsinə təmin edən təşkilatdır
- Bazar iqtisadiyyatı şəraitində nəgdi pulların emissiyasını həyata keçirən təşkilatdır

111. Bankın passiv əməliyyatıdır:

- faizlərin hesablanması
- bankın xüsusi kapitalının yaradılması
- ✓ əmanətlərin qəbulu
- kredit verilməsi zamanı depozitlərin yaranması
- cari hesabların açılması

112. Bankın passiv əməliyyatıdır:

- xüsusi kapitalın yaradılması
- ✓ qiymətli kağızların satın alınması
- «Loro» hesablarının yaradılması
- bank hesablaşmaları
- «Nostro» hesablarının yaradılması

113. Cəlb olunan vəsaitlərin depozit mənbəsinə daxildir:

- Mərkəzi Bankın kreditləri

- ✓ əhalinin əmanətləri
- istiqraz buraxılışı
- səhmlər
- depozit sertifikatlarının satışı

114. Bankın passividir:

- Mərkəzi Bankda yerləşdirilən ehtiyatlar
- ✓ buraxılmış depozit sertifikatları
- digər banklara verilən ssudalar
- palataya ödəmələr
- nağdiyyat

115. Bank nizamnamə kapitalını artırma bilər:

- təsisçilərin qərarı ilə istənilən vaxt
- ✓ yalnız təsisçilərin ümumi yığıncağının qərarı ilə
- yalnız Mərkəzi Bankın razılığı ilə
- yalnız Maliyyə Bazarlarına Nəzarət Palatasının təkidi ilə
- bankın fəaliyyətə başlamasından bir il keçdikdən sonra

116. Bankın ehtiyat fondunun vəsaitləri istifadə olunmalıdır:

- bankın səhmlərinə görə dividendlərin verilməsinə
- ✓ hesabat ilinin itgilərin ödənilməsinə
- nizamnamə kapitalının artırılmasına
- maddi marağ fondunun artırılmasına
- əmanətlərə görə hesablanmış faizlərin ödənilməsinə

117. Güzəşt hüququna malik səhmlərin adi səhmlərdən fərqi nədədir?

- risklidir
- ✓ nisbətən çox likvidlidir
- idarəetmədə iştirak etməyə imkan verir.
- faiz ödənilmir
- çoxlu gəlir gətirir.

118. Bankın nümayəndəliyi açılır:

- bir sıra bank əməliyyatlarının yerinə yetirilməsi üçün
- ✓ əlaqə yaradıb münasibət qurmaq üçün
- valyuta əməliyyatlarının yerinə yetirilməsi üçün
- kassa əməliyyatlarını yerinə yetirmək üçün
- reklam funksiyasını yerinə yetirmək üçün

119. Kredit təşkilatının təsisçisi ola bilər:

- istənilən hüquqi şəxs
- ✓ müəyyən tələblərə cavab verən hüquqi və fiziki şəxslər
- istənilən hüquqi və ya fiziki şəxs
- iş təcrübəsinə malik hüquqi şəxs
- istənilən fiziki şəxs

120. Kredit təşkilatının gələcək rəhbərinə Maliyyə Bazarlarına Nəzarət Palatasının tələbi:

- namizədin ali təhsilli olması
- ✓ namizədin ali iqtisadi və ya hüquqi təhsilə malik olub bankda rəhbər iş təcrübəsi olması
- namizədin ali hüquqi təhsilə malik olması
- Bankda uzun müddət rəhbər iş təcrübəsinə malik olması
- namizədin ali iqtisadi təhsilə malik olması

121. Kredit təşkilatı yaradılarkən təsisçilər nizamnamə kapitalına köçürə bilərlər:

- yalnız pul vəsaitləri və bina (otaq)
- √ yalnız pul vəsaitləri
- pul vəsaitləri, bina (otaq), qeyri-pul formasında əmlak
- əmlak və məhdud miqdarda pul
- Mərkəzi Bank tərəfindən təsdiq olunan siyahıya əsasən yalnız pul vəsaitləri və qeyri-pul formasında əmlak

122. Kommersiya bankları öz ödənişlərini həyata keçirirlər:

- hesablaşma kassa mərkəzlərindən müxbir hesablar vasitəsilə aparmağa məcbur deyillər
- √ hesablaşma kassa mərkəzindəki müxbir hesablar vasitəsilə aparmağa borcludurlar
- Mərkəzi Bank vasitəsilə
- dövlətin deposit siyasətini həyata keçirir
- yalnız iri məbləğ olduqda hesablaşma kassa mərkəzlərindəki müxbir hesablar vasitəsilə apara bilərlər

123. Kommersiya bankı

- Dövlətin kredit siyasətini həyata keçirir
- √ Fiziki və hüquqi şəxslərin kreditörüdür
- Regional kassa hesablaşma mərkəzidir
- dövlətin deposit siyasətini həyata keçirir
- Dövlətin xəzinədarıdır

124. Pul çeki icra üçün qəbul edildikdən sonra çekin nəzarət markası

- bankda qalır.
- √ müştəriyə verilir
- əməliyyat işçisinə verilir.
- çeklə birlikdə kassaya göndərilir
- kassaya göndərilir.

125. Kassadakı nağd pulun alınma məqsədi göstərilir

- çekin üz tərəfində
- √ çekin arxa üzündə
- çekin yan tərəfində
- çekdə göstərilmiş
- çek kitabçasında

126. Kassadan nağd pulun alınmasının vacib şərtləri

- hesablaşma sənədinin mövcudluğu
- √ müəssisənin hesabında lazımi vəsait mövcudluğu
- bank işçisinin lazımlığı
- pul çekin mövcudluğu
- müəssisə işçilərinin sayı

127. Pul çeki

- adi sənəddir.
- √ ciddi hesabat sənədidir.
- pul qəbulu sənədidir.
- hesablaşma sənədidir
- pul köçürmə sənədidir.

128. Əməliyyat günü başa çatdıqdan sonra nağd pulu qəbul edir.

- inkassator

- gündüz kassası
- √ axşam kassası
- pul sayma kassası
- Məxaric kassası

129. Pul banderolu nədir?

- pul bağlamaq üçün adi lent
- √ pul dəstləri bağlamaq üçün Mərkəzi Bank tərəfindən təsdiq edilmiş vahid formalı lent
- pul dəstləri bağlamaq üçün vahid formalı kağız lent
- eyni nominal dəyərdən olan əskinaz toplusu
- pulları saxlamaq üçün xüsusi yer

130. Dövriyyə kassasından ehtiyat fonduna vəsait köçürülməsi

- Nazirlər Kabinetinin razılığı olmalıdır.
- √ Kredit idarələri tərəfindən sərbəst həyata keçirilir.
- Mərkəzi Bankın yazılı sifarişi ilə
- Maliyyə Bazarlarına Nəzarət Palatasının sərəncamı ilə
- Mərkəzi Bankın yazılı sərəncamı əsasında

131. Bankın məxaric kassası

- nağd pulları saymır.
- √ nağd pulları verir.
- akkreditivləri ödəyir.
- nağd pulları bağlayır
- nağd pulları qəbul edir.

132. . Bankın mədaxil kassası

- nağd pulları saymır.
- √ nağd pulları qəbul edir.
- pulları nağdsızlaşdırır.
- pulları təsnifləşdirir
- nağd pulları verir.

133. Kommersiya banklarının kassa əməliyyatıdır:

- qiymətli kağızların satın alınması
- √ nağd pulların qəbulu və verilməsi
- veksellərin uçotu
- pul çekləri
- zəmanət vermək

134. Bankın kassasından nağd pul ... əsasında verilir.

- akkreditiv
- √ pul çeki
- hesablaşma çeki
- veksəl
- ödəniş tapşırığı

135. Kassa əməliyyatlarını aparmaq üçün bankda açılır:

- ssuda hesabı
- √ kassa
- mərkəz
- cari hesab
- akkreditiv hesab

136. Bankın kassasına nağd pul qəbulu sənədidir:

- akkreditivlər
- ✓ elanlar
- çeklər
- sertifikatlar
- ödəniş tələbnaməsi

137. Kassir iş yerini müvəqətti tərək etdikdə pul və qiymətliyə açıqda saxlaya bilərmi?

- bəli saxlaya bilər
- ✓ saxlaya bilməz
- stolun daxilində saxlaya bilər.
- seyfdə saxlaya bilər
- taxta skafda saxlaya bilər.

138. Kassa sənədlərini imzalayan məsul şəxslərin imza nümunələri kassa işçilərində olmalıdırmi?

- xeyir ehtiyac yoxdur.
- ✓ olmalıdır.
- vəzifə sənədləri üzrə olmalıdır.
- . olmaya da bilər
- göstəriş olduqd

139. Xəzinənin üçüncü açarı hansı məsul şəxsədə olur:

- Müşahidə Şurasının sədrində
- ✓ kredit təşkilatının baş mühasibində
- kredit təşkilatının müdirində
- mühafizəçidə
- kassa müdirində

140. Xəzinə necə açarla bağlanıb açılır:

- bir açarla
- ✓ üç açarla
- dörd açarla
- düzgün cavab yoxdur
- iki açarla

141. Xəzinə hansı ardıcılıqla bağlanıb açılır:

- kassa rəhbəri, baş mühasib, bank müdiri
- ✓ kassa rəhbəri, bank müdiri , baş mühasib
- bank müdiri, baş mühasib, kassa rəhbəri
- baş mühasib, bank müdiri, kassa rəhbəri
- baş mühasib, kassa rəhbəri, bank müdiri

142. Bank xəzinəsi hansı texniki şərtlərə cavab verməlidir:

- yanğın –siqnalizasiya avadanlığı ilə
- ✓ dəmir şkaf, yanğın siqnalizasiya, silahlı mühafizə
- bronlaşdırılmış dəmir seyflər
- mühafizə olunma
- ikiqat qapı ilə bağlanmalıdır.

143. Bankda pul saxlanan yer necə adlanır:

- mədaxil,məxaric kassası

- √ xəzinə
- kassa otağı
- . şkaf
- kassa

144. Kredit təşkilatının xəzinəsinin ehtiyat açarları harada saxlanılır:

- bankda
- √ MB və ya yaxın kredit təşkilatında
- yerli maliyyə orqanında
- baş mühasibdə
- Bankın rəhbərinin evində

145. Bankın müştəriləri tərəfindən nağdsız hesablaşma formaları seçilir:

- Mərkəzi bankın göstərişi ilə
- √ müştəri tərəfindən sərbəst
- yuxarı təşkilatın sərəncamına əsasən
- Maliyyə Bazarlarına Nəzarət Palatasının sərəncamı ilə
- xidmət göstərdiyi bankın sərəncamı ilə

146. Başqa bankın bu bankda hesabı dedikdə -bu :

- “nostro” hesabıdır.
- √ “loro” hesabıdır.
- hesablaşma hesabıdır.
- cari hesabdır
- kontokorrent hesabdır.

147. Cari hesabın ssuda hesabı ilə birləşdirilərək müştərinin nağdsız hesablaşması aparılan hesabdır:

- onkol
- √ kontokorrent
- ssuda
- cari hesabdır
- kommersiya

148. Bir bankın başqa bankda müxbir hesabı dedikdə - bu:

- . kontokorrent hesabdır.
- √ “nostro” hesabıdır.
- hesablaşma hesabıdır
- cari hesabıdır.
- “loro” hesabıdır.

149. Beynəlxalq hesablaşmalarda kim aparıcı rol oynayır:

- klirinq şirkətləri
- √ kommersiya bankları
- investisiya şirkətləri
- investisiya fondları
- valyuta birjalrı

150. SWIFT nədir:

- beynəlxalq hesablaşma pul vahidi
- √ ümumdünya banklararası maliyyə telekommunikasiya şəbəkəsi
- Avropa Mərkəzi Bankının maliyyələşdirmə stavkası
- Mərkəzi Bankın kreditləşmə əməliyyatları
- Avropa bankarası kredit stavkası

151. Hesablaşmalar sahəsində əsas nəzarət edən orqan kimdir:

- AR Vergilər Nazirliyi
- ✓ Maliyyə Bazarlarına Nəzarət Palatası
- AR. Maliyyə Nazirliyi
- AR. Mərkəzi Bankı
- AR. Hesablama palatası

152. Müxbir münasibətlərinin predmetini nə təşkil edir:

- xüsusi banklararası əməliyyatlar
- ✓ müştərilərə xidmət üzrə əməliyyatlar
- ssuda hesabları üzrə əməliyyatlar
- cari hesab üzrə əməliyyatlar
- hesablaşma hesabları üzrə əməliyyatlar

153. İnkasso sərəncamı neçə nüsxədə yazılır:

- beş nüsxədə
- altı nüsxədə
- iki nüsxədə
- dörd nüsxədə
- ✓ üç nüsxədə

154. Başqa bankda hesab açan və bu hesabdakı vəsaitin bölüşdürücüsü necə adlanır:

- müvəkkil bank
- ✓ respondent –bank
- emissiya bankı
- klirinq-bank
- müxbir –bank

155. Hesablaşma –kassa mərkəzi . hesablaşma-kassa xidmətini göstərir:

- yerli hakimiyyət orqanlarına
- ✓ kommersiya banklarına
- təşkilatlara
- əhaliyə
- yuxarı təşkilatlara

156. Kommersiya bankının qarşılıqlı hesablaşma apardığı dövr adlanır:

- klirinq sessiyası
- ✓ klirinq seansı
- klirinq yığıncağı
- klirinq bazarı
- klirinq laqası

157. Başqa bankda hesabı açılan bank adlanır:

- müvəkkil bank
- ✓ müxbir bank
- respondent bank
- borclu bank
- qeyri-bank klirinq təşkilatı

158. Klirinq hesablaşmasıola bilər:

- çoxtərəfli

- √ İkitərəfli
- üçtərəfli
- heç biri
- birtərəfli

159. Nağdsız hesablaşma əks etdirir.

- pul öhdəliklərini
- √ hüquqi və fiziki şəxslərin pul nişanlarından istifadə etmədən öhdəliklərini ödəmələrini
- kredit öhdəliklərini
- ödəniş öhdəlikləri
- ödəyici və pul alan arasındakı məlumat münasibətini

160. Ödənişin ilkin və baza formasıdır:

- nağdsız ödəniş
- √ nağd ödəniş
- çeklə ödəniş
- kartla ödəniş
- borc ödənişi

161. Müştərinin hesabı üzrə aparılan əməliyyatların sübutudur:

- hesablaşma hesabı
- √ cari hesabından çıxarış
- aksept hesabından çıxarış
- inkasso
- ssuda hesabından çıxarış

162. Bankla kredit münasibətləri olan şəxslərə açılır:

- cari hesab
- √ ssuda hesabı
- kredit hesabı
- akkreditiv hesabı
- hesablaşma hesabı

163. Ödəyicinin satıcı qarşısındakı borcunun müəyyən edilməsi prosesidir:

- likvidlik
- √ hesablaşma
- ödəncilik
- təminatlılıq
- hesablama

164. Hesablaşmaların əvvəlcədən ödəniş formasıdır:

- ödəniş tapşırıqları
- √ heç biri
- inkasso sərəncamı
- çeklər
- akkreditiv

165. Bank hesabından mübahisəsiz qaydada silinmə sənədidir:

- hesablaşma çeki
- √ inkasso sərəncamı
- ödəniş tələbnaməsi
- tələbnamə-tapşırıq
- ödəniş tapşırığı

166. Nağdsız hesablaşmaların vəziyyətini hansı göstəricilər xarakterizə edir:

- √ hesablardakı vəsaitlərin dövriyyəsi
- hesablaşmaların rentabelliği
- debitor və kreditor boreları göstəriciləri
- hesablaşmaların qüsursuzluğu
- hesablaşmaların mənfəətliliği

167. Ödəniş tələbnamə tapşırığı vəsait alan tərəfindən

- iki nüsxədə tərtib edilir.
- √ üç nüsxədə tərtib edilir.
- məbləğdən asılı olaraq
- iştirakçıların sayından asılı olaraq
- beş nüsxədə tərtib edilir.

168. AR nağdsız hesablaşmalar tənzimlənilir:

- AR konstitusiyası ilə
- √ Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən
- vergi aktı ilə
- Banklar vasitəsi ilə
- vətəndaşlıq aktları ilə

169. Hesabdakı pul vəsaiti bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə ilk növbədə silinir:

- verilmiş kreditlər
- √ həyata və sağlamlığa vurulmuş zərər və aliment tutulması haqqında tələblər
- əməkhaqqı və ona bərabər ödənişlər
- vaxtı keçmiş borelar
- dövlət büdcəsinə ödənişlər

170. Hesablaşma obyektini hesab edilir:

- büdcəyə haqq
- √ əmtəə və xidmətlər
- banklar və kredit təşkilatları
- Mərkəzi Bank
- əhaliyə

171. Ödəyicinin hesabındakı vəsait ödənişi təmin etmədikdə:

- ödəniş tapşırığı icraya qəbul edilmir.
- √ bank hesabı kreditləşərsə qəbul edilir.
- müddətli ödənişə qəbul edilir.
- vaxtı keçmiş sənəd kimi qəbul edilir
- ödəniş tapşırığı qəbul edilərək 2 №-li kartotekada yerləşdirilir.

172. hesablaşma nağdsız hesablaşma formasına aid edilmir:

- akkreditivlə
- √ səhm və istiqraz vəərəqəsi
- ödəniş tələbnamə-tapşırıqları
- düz cavab yoxdur
- ödəniş tapşırığı ilə

173. Hesablaşma sənədi qüsurlu hesab edilir:

- sənədlərin müddəti keçdikdə

- √ bütün göstərilən hallarda
- üzərində düzəliş edildikdə
- sənəd imzalanmadıqda
- sənəddəki rekvizitlərdə uyğunsuzluq olduqda

174. Ödəniş tapşırığı tərtib edilir:

- satıcı tərəfindən
- √ ödəyici tərəfindən
- inzibati orqanlar tərəfindən
- baş idarə tərəfindən
- bank tərəfindən

175. Ödəniş tapırıqları hansı sənəd əsasında yazılır:

- müqavilə əsasında
- √ hesab qaimə əsasında
- teleqram əsasında
- bank sertifikatı əsasında
- bank hesabı əsasında

176. Ödəniş tapşırığı icraya qəbul edilir:

- istənilən vaxttəqdim edildikdə
- √ yazıldığı günü nəzərə alınmadan üç iş günü ərzində
- yazıldığı günü nəzərə alınmaqla üç iş günü ərzində
- məhdudiyət qoyulmur
- yazıldığı gündən beş iş günü ərzində

177. Banklar müştərilərin hesabları üzrə əməliyyatları ... əsasında həyata keçirirlər:

- hesab-faktura
- √ hesablaşma sənədləri
- uyğunluq sertifikatı ilə
- qəbul aktı ilə
- nəqliyyat qaiməsi

178. Ödəniş tapşırığı bank tərəfindən icraya qəbul edilir:

- Müştərinin yazılı zəmanəti olduqda
- √ hesabda kifayət qədər vəsait olduqda
- müştərinin banka borcu olmadıqda
- vaxtı keçmiş borcu olmadıqda
- sənəd düzgün tərtib olunduqda

179. Kassa sənədidir:

- hesablaşma çekləri
- √ pul çekləri
- səhmlər
- akkreditivlər
- qəbzlər

180. Akkreditiv hesablaşma formasının üstünlüyünə aiddir:

- sazişin rəsmiləşdirilməsinin sadəliyi
- √ məhsul göndərən üçün ödənişin zəmanətliyinin təmin edilməsi
- yüksək olmayan qaimə xərcləri
- hesablaşmanın sürətli olması
- mal dövriyyəsinin tezliyi

181. Akkreditiv üzrə fəaliyyət müddəti və hesablaşma qaydası ... tərəfindən müəyyən edilir:

- √ ödəyici və satıcı arsındakı müqavilə ilə
- AR Maliyyə Nazirliyi
- AR Mərkəzi Bankı
- Maliyyə Bazarlarına Nəzarət Palatası
- AR Vergilər Nazirliyi

182. Akkreditivdən nağd pulla ödənilməsinə:

- icazə verilir
- √ icazə verilmir
- yerli hakimiyyətin idarəçiliyi zamanı icazə verildə buraxılır.
- Mərkəzi Bankın icazəsi ilə
- emitent-bankın icazəsi zamanı icazə verilir

183. Akkreditiv hesablaşma forması zamanı məhsulun dəyəri ödənilir:

- onun yüklənib yola salınmasına qədər
- √ onun yüklənib yola salınmasından sonra
- avans ödənişində
- akkreditiv açılan kimi
- onu alıcı alandan sonra

184. Daha çox yayılmış nağdsız hesablaşma formasına aiddir:

- akkreditiv
- √ ödəniş tapşırığı
- çek
- aksept
- ödəniş tələbnaməsi

185. Tədavül vasitəsi kimi pul:

- nağdsız dövriyyənin əsasını təşkil edir
- √ nağdsız dövriyyədə istifadə edilə bilməz
- dəyər ölçüsü funksiyası ilə yanaşı nağdsız dövriyyədə istifadə edilir.
- düzgün cavab yoxdur
- nağdsız dövriyyədə istifadə edilə bilər

186. İqtisadiyyatın bazar modelində nağdsız pulun emissiyası ... tərəfindən həyata keçirilir:

- dövlət bankları
- √ kommersiya bankları
- hesablaşma-kassa mərkəzləri
- kredit ittifaqları
- təsərrüfat subyektləri

187. Nağd dövriyyə ilə müqayisədə nağdsız pul dövriyyəsində tədavül xərcləri:

- həddən çox böyükdür
- √ həddən azdır
- həddən çoxdur
- kifayət qədərdir
- tamamilə yoxdur

188. Nağdsız dövriyyə ... ödənişləri əhatə edir:

- yalnız əmtəə

- ✓ əmtəə və qeyri-əmtəə
- yalnız maliyyə
- vergi ödənişlərini
- yalnız qeyri-əmtəə

189. Hesablaşma xidməti üçün banklar ilə müştəri arasında bağlanılır:

- kredit müqaviləsi
- ✓ bank hesabı müqaviləsi
- trast müqaviləsi
- kassa müqaviləsi
- pul vəsaitinin qəbuluna müqavilə

190. Hesablaşmaların əvvəlcədən ödəniş formasıdır:

- ödəniş tapşırıqları
- ✓ heç biri
- inkasso sərəncamı
- çeklər
- akkreditiv

191. Banklarda müxbir hesablar açılır:

- AR Mərkəzi Bankının göstərişi üzrə
- ✓ banklararası razılaşma əsasında
- AR Maliyyə Nzarliyinin göstərişi üzrə
- Maliyyə Bazarlarına Nəzarət Palatasının təkidi ilə
- bələdiyyənin göstərişi üzrə

192. Xalq təsərrüfatında iqtisadi proseslər əsasən ... dövriyyədə aparılır:

- nağd
- ✓ nağdsız
- valyuta
- klirinq
- mövsümi

193. Banklar və başqa kredit təşkilatları ölkə daxilində hesablaşma aparmaq üçün bir-birlərində ... hesab açırlar:

- loro
- ✓ müxbir
- büdcə
- ssuda
- nostro

194. Nağdsız hesablaşmanın aparılmasının zəruri şərtidir:

- dövriyyə kassasının limiti
- ✓ bank hesabı
- AR Mərkəzi Bankının baş lisenziyası
- AR Mərkəzi Bankın lisenziyası
- nağdsız hesablaşmanın aparılmasına hüquqi lisenziya

195. Nağdsız dövriyyədə pul hansı keyfiyyətdə çıxış edir:

- tədavül vasitəsi
- ✓ ödəniş vasitəsi
- dəyər ölçüsü
- dünya pulu
- yığım vasitəsi

196. hesab müqaviləsi bağlamaqla bank Öhdəliyini qəbul edir.

- müştərinin digər banklarla
- ✓ müştərinin hesabı üzrə əməliyyatların sirliliyini qorumaq
- müştərinin Mərkəzi Bankla münasibətlərini qurmaq
- müştərinin lazımı təlim aktlarla təmin etmək
- müştərinin istənilən vaxt vəsaitlə təmin etmək

197. hesab müqaviləsi bağlamaqla bank Öhdəlik qəbul edir.

- müştəriyə kredit vermək
- ✓ mütamadi olaraq müştəriyə hesabdən çıxarış vermək
- müştərinin Mərkəzi Bankla münasibətlərini qurmaq
- müştərinin lazımı təlim aktlarla təmin etmək
- müştərinin istənilən vaxt vəsaitlə təmin etmək

198. bankda cari hesabın açılması nə ilə rəsmiləşdirilir

- hesablaşma hesabının mövcudluğu ilə
- ✓ bank hesabı müqaviləsinin bağlanması ilə
- xüsusi ssuda hesabının açılması ilə
- hesablaşma sənədləri ilə
- kredit münasibətlərinin qurulması qaydası ilə

199. müştərinin cari hesabındakı qalıq nəyi göstərir

- müştərinin banka olan borcunu
- ✓ müştərinin sərbəst pul vəsaitlərinin olmasını
- bankın Mərkəzi Banka ödəyəci məbləği
- AR Mərkəzi Bankın lisenziyası
- müştərinin tərəfdaşlarına olan borcunu

200. subyektin hüquqi şəxs kimi tanınması üçün .. Olmalıdır

- mal alışı və satışı müqaviləsi
- ✓ bankda hesabı
- mərkəzi bankın razılığı
- bankdan kredit almaq hüququ
- banklarla müqaviləsi

201. Bank hesabından mübahisəsiz qaydada silinmə sənədidir:

- hesablaşma çeki
- ✓ inkasso sərəncamı
- ödəniş tələbnaməsi
- akkreditiv
- ödəniş tapşırığı

202. Ödəniş dövrüyyəsi həyata keçirilir:

- AR Mərkəzi Bankının müəyyən etdiyi nağd forma qaydasında
- ✓ nağd və nağdsız qaydada
- yalnız nağdsız qaydada
- yalnız nağd qaydada
- Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən etdiyi nağdsız qaydada

203. Hüquqi və fiziki şəxslər arasında nağdsız hesablaşmalar aparır:

- küçə bankomatları

- bankın kassaları
- hesablaşma-kassa mərkəzləri
- region depozitariləri
- ✓ kommersiya bankları

204. Nağdsız pul dövriyyəsində əmtəə və pul vəsaitlərinin qarşılıqlı hərəkəti:

- dövrü olaraq baş verir
- hər rübün sonunda baş verir
- daim baş verir
- saziş subyektlərinin razılaşması əsasında baş verir
- ✓ heç vaxt baş vermir

205. Kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi aparılır.

- banklar arası kredit bazarında
- ✓ Mərkəzi Bank tərəfindən
- bankların özləri tərəfindən
- Maliyyə Nazirliyi tərəfindən
- qiymətli kağızlar bazarında

206. Banklararası kreditin cəlb olunmasında məqsəd:

- kassadakı nağd pulun artırılması
- ✓ kommersiya banklarının aktiv əməliyyatlarının genişləndirilməsi
- sənəd dövriyyəsinin sürətləndirilməsi
- kreditləşmənin sürətləndirilməsi
- inkassasiya fəaliyyətinin yaxşılaşdırılması

207. Banklararası kredit üzrə sövdələşmə aparılır:

- valyuta bazarında
- ✓ banklararası bazarda
- bank ssudaları bazarında
- ipoteka bazarında
- qiymətli kağızlar bazarında

208. Hüquqi və fiziki şəxslərin müddətli əmanətləri bank vekseli kimi rəsmiləşdirilə bilərmi:

- rəsmiləşdirilə bilməz.
- ✓ rəsmiləşdirilə bilər.
- Maliyyə Nazirliyinin razılığı ilə bilinər.
- Maliyyə Bazarlarına Nəzarət Palatasının razılığı ilə bilinər
- Mərkəzi Bankın razılığı ilə rəsmiləşdirilə bilər.

209. Bank sertifikatlarından

- mallar üzrə hesablaşmalarda ödəniş vasitəsi kimi istifadə olunur.
- ✓ ödəniş vasitəsi kimi istifadə oluna bilməz.
- Mərkəzi Bankın icazəsi ilə ödəniş vasitəsi kimi istifadə oluna bilər.
- Maliyyə Nazirliyinin icazəsi ilə ödəniş vasitəsi kimi istifadə oluna bilər
- xidmətlər üzrə hesablaşmalarda ödəniş vasitəsi kimi istifadə olunur.

210. Depozit əməliyyatının obyektividir:

- Əhalinin əlində olan pul vəsaitləri
- ✓ banka qoyulan pul vəsaitləri
- Bankdakı götürülən pullar
- Xəzinə öhdəlikləri.
- Banklararası bazardakı vəsaitlər

211. Depozit əməliyyatının subyektidir:

- lombardlar
- √ banklar pul sahibləri
- yalnız pul sahibləri
- Bankın əmanətçiləri.
- yalnız banklar

212. Depozit əməliyyatlarını həyata keçirə bilərlər:

- İstənilən kredit təşkilatları
- √ yalnız banklar.
- Yalnız Mərkəzi Bank
- Yalnız hökumət təşkilatları
- Bank olmayan kredit təşkilatları

213. Bankın xüsusi vəsaitinə bərabər tutulur:

- Büdcə və ictimai təşkilatlarının vəsaitləri
- Cari hesablardakı vəsait qalığı
- Təminatlı ödənişlər üzrə bronlaşdırılan vəsait
- √ bölüşdürülənədək bankın dövrüyyəsində qalan mənfəət
- Banklararası hesablaşmalarda olan vəsait.

214. Xüsusi kapitalın artırılma mənbəsidir:

- Hesablaşma sənədlərinin tərtibindən əldə edilən gəlir
- √ əmlakın yenidən qiymətləndirilməsindən gəlir.
- Əmək haqqı fondunun vəsaitləri
- Sığorta fondunun vəsaitləri
- Ssuda fondunun istifadə olunmamış hissəsi

215. Ehtiyat fondunun maksimal səviyyəsinə çatmaq üçün:

- Bank illik xalis mənfəətinin 3%-i bu fonda köçürür
- √ bank illik xalis gəlirin 5%-ni bu fonda köçürür
- Bank illik gəlirin 7%-ni bu fonda köçürür
- Bank illik gəlirin 5%-ni bu fonda köçürür.
- Bank illik xalis mənfəətinin 10%-ni bu fonda köçürür

216. Bankların ikinci dərəcəli (əlavə) kapitalın elementidir:

- Kapital artıqlığı
- √ cari ilin mənfəəti
- Kapital ehtiyatları
- Tam ödənilmiş müddətsiz imtiyazlı səhmlər.
- Keçmiş illərin bölüşdürülməmiş xalis mənfəəti

217. Bankın birinci dərəcəli kapitalına daxildir:

- Dövrüyyə buraxılıb tam ödənilməmiş səhmlər
- √ Dövrüyyəyə buraxılıb tam ödənilmiş adi səhmlər
- Kumulyativ müddətsiz imtiyazlı səhmlər
- Gələcək dövrün gəlirləri.
- Cari ilin mənfəəti

218. Bankın birinci dərəcəli kapitalının (əsas kapitalı) məbləği:

- Bankın məcmu kapitalının 60%-dən az olmamalıdır

- √ bankın məcmu kapitalının 50%-dən az olmamalıdır
- Bankın nizamnamə kapitalının 70%-dən az olmamalıdır
- Bankın məcmu kapitalının 40%-ə qədər olmalıdır
- Bankın nizamnamə kapitalının 50%-dən az olmamalıdır.

219. Bankın məcmu kapitalının əsas məqsədidir:

- Bankın hesablaşmalardakı rolunu artırmaq
- √ bankın biznes strategiyasının dəstəklənməsi
- Bankın müştəri ilə münasibətini tənzimləmək.
- Kreditləri məqsədilə təyinatına yönəltmək
- Bankı hüquqi şəxs kimi tanıtmaq

220. 66. Depozit sertifikatı verilə bilər:

- fiziki şəxslərə
- √ yalnız hüquqi şəxslərə
- bankın səhmdarlarına
- istənilən şəxsə
- fiziki və hüquqi şəxslərə

221. Hüquqi şəxslərin depoziti hesab edilir:

- müştərinin ssuda hesablarındakı vəsait.
- √ müştərilərin cari hesablarındakı vəsait.
- dəyəri ödənilməmiş yola salınan mallar.
- yolda olan pul vəsaitləri
- bankın kassasında olan vəsait.

222. Bankın əlavə kapitalının mənbəyidir:

- yalnız xidmətlərdən gələn mənfəət
- √ əmlakın yenidən qiymətləndirilməsindən əldə edilən artım
- bankın əsas vəsaitlərinin köhnəlməyə
- bank faizləri
- amortizasiya fondu

223. Nizamnamə kapitalı yaradıla bilər:

- yalnız maddi aktivlər formasında
- √ yalnız pul vəsaiti formasında
- yalnız xarici valyuta formasında
- yuxarı təşkilatın vəsaiti formasında
- pul vəsaiti və maddi aktivlər formasında

224. Kredit təşkilatının emissiya gəliri yaradılır:

- bankın mənfəəti hesabına
- √ xarici valyutanın rəsmi kursu ilə manat arasındakı müsbət fərq hesabına
- yalnız kreditə görə faizlər hesabına
- borcların yığılması hesabına
- bankın mənfəətinin sərbəst qalığı hesabına

225. Xüsusi təyinatlı fond yaradılır:

- bankın xüsusi vəsaiti hesabına
- √ cari ilin xalis gəliri hesabına
- keçmiş illərin mənfəəti hesabına
- bankın ümumi gəliri hesabına
- yalnız faizlərin hesabına

226. Bank yaradılan zaman onun nizamnamə kapitalına reqlament qoyulması xüsusi kapitalın:

- bölüşdürücü funksiyasıdır
- əməli funksiyasıdır.
- √ nizamlaşdırıcı funksiyasıdır.
- bölüşdürücü funksiyasıdır.
- mühafizə funksiyasıdır.

227. Kredit təşkilatının yaranma qaydası xüsusi kapitalın:

- mühafizə funksiyasıdır.
- əməli funksiyasıdır.
- √ nizamlaşdırıcı funksiyasıdır.
- nizamlaşdırıcı funksiyasıdır.
- bölüşdürücü funksiyasıdır

228. Filial şəbəkəsinin genişləndirilməsi maliyyə ehtiyatlarının yaradılması bankın:

- xüsusi kapitalın mühafizə funksiyasıdır.
- xüsusi kapitalın bölüşdürücü funksiyasıdır.
- xüsusi kapitalın nəzarət funksiyasıdır
- xüsusi kapitalın nizamlaşdırıcı funksiyasıdır.
- √ xüsusi kapitalının əməli funksiyasıdır.

229. Bankın ləğvi zamanı əmanətçilərə kompensasiyanın verilməsi:

- xüsusi kapitalın nizamlaşdırıcı funksiyasıdır.
- xüsusi kapitalın etibarlılıq funksiyasıdır
- xüsusi kapitalın əməli funksiyasına daxildir.
- xüsusi kapitalın bölüşdürücü funksiyasıdır.
- √ xüsusi kapitalın mühafizə funksiyasıdır.

230. Kredit təşkilatının fəaliyyətinə dəqiq iqtisadi normativlərin müəyyən edilməsi:

- xüsusi kapitalın əməli funksiyasıdır.
- xüsusi kapitalın nəzarət funksiyasıdır
- xüsusi kapitalın bölüşdürücü funksiyasıdır.
- √ bankın xüsusi kapitalının nizamlaşdırıcı funksiyasıdır.
- xüsusi kapitalının mühafizə funksiyasıdır

231. Ehtiyat yaratmaq yolu ilə bankın ödəmə qabiliyyətinin saxlanılması daxildir:

- xüsusi vəsaitlərin əməli funksiyasına
- xüsusi vəsaitlərin etibarlılıq funksiyasına
- xüsusi vəsaitlərin nizamlaşdırıcı funksiyasına
- √ xüsusi vəsaitlərin mühafizə funksiyasına
- xüsusi vəsaitlərin bölüşdürücü funksiyasına

232. Xüsusi kapitalın nizamlaşdırıcı funksiyası reallaşdırılır:

- bank binalarının əldə edilməsi ilə
- hesablaşmaları təmin etməklə
- əmanətçilərə kompensasiya verilməsi imkanı ilə
- bankın ödəmək qabiliyyətinin saxlanılması ilə
- √ bank əməliyyatlarının dəqiq yerinə yetirilməsi qaydalarının təsdiqi və aparılması yolu ilə

233. Bankın xüsusi kapitalının funksiyasıdır:

- yenidən bölüşdürmə

- hesablaşma
- nəzarət
- bölüşdürücü
- ✓ nizamlaşdırıcı

234. Müştərilərin cari hesablarındakı vəsait hesab edilir:

- ✓ bankın cəlb etdiyi vəsait
- bankın aktiv vəsaiti
- bankın xüsusi vəsaiti
- bankın passivləri
- bankın borc aldığı vəsait

235. Sığorta ehtiyatı daxildir:

- bankın borc vəsaitlərinə
- düzgün cavab yoxdur
- bankın aktiv əməliyyatlarına
- ✓ bankın xüsusi vəsaitlərinə
- bankın cəlb etdiyi vəsaitlərə

236. Bölüşdürülməmiş mənfəət daxildir:

- bankın cəlb etdiyi vəsaitinə
- bankın borc vəsaitinə
- bankın bronlaşdırılan vəsaitinə
- bankın hesablaşma vəsaitinə
- ✓ bankın xüsusi vəsaitinə

237. Bank resursu deyildir:

- bankın kapitalı
- ehtiyat fondu
- cəlb olunmuş vəsaitlər
- ✓ əmək haqqı fondu
- borc vəsaitləri

238. Borc vəsaiti hesab edilmir:

- Mərkəzi Bankın kreditləri
- əhalinin əmanətləri
- istiqrazların emissiyası
- ✓ sığorta ehtiyatları
- banklararası kredit

239. Bankın xüsusi vəsaiti hesab edilmir:

- ehtiyat fondu
- bankın Nizamnamə kapitalı
- bölüşdürülməmiş mənfəət
- ✓ istiqrazların emissiyası
- sığorta ehtiyatları

240. Bank resurslarından istifadə olunur:

- ✓ kreditləşmədə
- maddi marağ fondunun yaradılmasında
- hesablaşmaların aparılmasında
- kapital qoyuluşu fondunun yaradılmasında
- iqtisadi həvəsləndirmə fondunun təşkilində

241. Cəlb olunmuş vəsaitlər aiddir:

- bankın vasitəçilik əməliyyatlarına
- bankın kredit əməliyyatlarına
- bankın hesablaşma əməliyyatlarına
- ✓ bankın passiv əməliyyatlarına
- bankın aktiv əməliyyatlarına

242. Tədavülə sertifikat buraxmağı banklar:

- regional depozitariya ilə razılaşmalar
- Maliyyə Nazirliyindən razılıq alır
- digər kommersiya bankları ilə razılaşmalar.
- Mərkəzi Bankdan razılıq alırlar.
- ✓ özləri müəyyənləşdirirlər.

243. Bankın ehtiyat fondundan istifadə olunur.

- işçilərə əməkhaqqı ödənilməsinə
- ✓ ilin yekununa görə itkilərin ödənilməsinə
- xeyriyyəçiliyə
- işçilərin mükafatlandırılmasına
- avadanlığın alınmasına

244. Bank resurslarının yaradılmasının qeyri-depozit mənbəyidir.

- əhalinin əmanətləri
- ✓ banklar arası və MB alınan kredit
- emissiya gəliri
- xüsusi təyinatlı fondun vəsaitləri
- müəssisələrin cari hesablarındakı vəsait

245. Kommersiya banklarının passivlərinə daxildir.

- ödənilməyən sənədlər toplusu
- ✓ dövriyyə kassasındakı vəsait
- digər kommersiya banklarından alınan borclar
- ehtiyat kassasından vəsait
- qiymətli kağızlara investisiya

246. Kommersiya banklarının passiv əməliyyatlarına aiddir.

- kreditlərin verilməsi
- ✓ fiziki və hüquqi şəxslərin cari hesablarına vəsaitin cəlb edilməsi
- qiymətli kağızların satın alınması
- emissiya əməliyyatı
- müştərilərə hesablaşma-kassa xidməti

247. Fiziki şəxs tərəfindən kommersiya bankında vəsaitin yerləşdirilməsi..... ilə rəsmiləşdirilir.

- yalnız əmanət kitabçası ilə
- ✓ əmanət kitabçası və əmanət müqaviləsi
- girov müqaviləsi ilə
- öhdəçiliklə
- yazılı formada ikitərəfli müqavilə ilə

248. Xüsusi kapitalın vacib mənbəyi hesab edilir.

- Hüquqi şəxslərin depozitləri

- √ mənfəət
- ehtiyat fondu
- qiymətli kağızların emissiyası
- fiziki şəxslər tərəfindən pul köçürmələri

249. Banka pul qoyuluşu anından qüvvədə olur:

- kredit müqaviləsi
- √ real müqavilə
- resurs müqaviləsi
- hesablaşma müqaviləsi
- bank əmanəti müqaviləsi

250. Pul resurslarının artırılması əməliyyatıdır.

- akkreditiv əməliyyatları
- hesablaşma əməliyyatları
- √ passiv əməliyyatlar
- kreditləşmə əməliyyatları
- aktiv əməliyyatlar

251. Əhalinin pul əmanətlərinin saxlanması məqsədi ilə fiziki şəxslərin bank qoyuluşudur.

- pul əməliyyatları
- √ əmanət qoyuluşu
- əmanət müqaviləsi
- hesablaşma əməliyyatı
- əmanətin qaytarılması

252. Səhmlərin buraxılıb alıcılar arasında yerləşdirilməsi əməliyyatıdır.

- bank əmanəti əməliyyatları
- √ xüsusi kapitalın yığılması əməliyyatı
- spesifik əməliyyat
- hesablaşma əməliyyatı
- aktiv əməliyyatlar

253. Pul resurslarının artırılmasına yönəldilən əməliyyatdır.

- akkreditiv əməliyyatları
- √ passiv əməliyyatlar
- uğurlu əməliyyatlar
- inkasso əməliyyatı
- hesablaşma əməliyyatları

254. Kommersiya bankının əlavə kapitalının mənbəyidir.

- mərkəzləşdirilmiş kredit
- √ banklararası
- sığorta fondu
- Mərkəzi Bankın vəsaiti
- ssudalar üzrə ola biləsi itkilər üçün ehtiyat

255. Kommersiya bankının əsas kapitalının mənbəyidir

- Nizamnamə kapitalı
- √ adlı səhmlər
- keçmiş illərin mənfəəti
- cəlb etdiyi vəsaitlər
- bazarda yerləşdirilən səhmlərdən gələn emissiya gəlir

256. Əmanət sertifikatı ola bilməz

- iştirakçıya
- ✓ müddətsiz
- təqdim edənə
- müddətli
- adlı

257. Azərbaycan kommertiya banklarının depozit sertifikatları buraxılır.

- həm Azərbaycan həm xarici valyutada
- ✓ yalnız manatla
- yalnız evro ilə
- istənilən valyutada
- yalnız ABŞ dollarında

258. Fiziki şəxslərin vəsaitlərini ... banklar cəlb edə bilərlər.

- Mərkəzi Bankın xüsusi lisenziyası olan
- ✓ Maliyyə Bazarlarına Nəzarət Palatasından lisenziyası olan
- AR hökumətindən icazəsi olan
- Beşdən çox filialı olan
- bazarda 3 ildən çox müddətdə iştirak edən

259. Bankın cari fəaliyyəti zamanı meydana çıxan itkilər .. hesabına ödənilir.

- ictimai təminatlı fond
- bölünməz fond
- yığım fondu
- sığorta fondu
- ✓ ehtiyat fondu

260. Xüsusi kapitalın elementi deyildir:

- ✓ müştərilərin hesablaşma və cari hesablarındakı vəsait qalığı
- qiymətli kağızlardan gələn gəlir
- qiymətli kağızlara qoyuluşun qiymətdən düşməsinə görə ehtiyat
- keçmiş və cari ilin mənfəəti
- səhmlərin bazarda yerləşdirilməsi zamanı əldə edilən emissiya gəlir.

261. Bankın xüsusi kapitalının əməli funksiyası deməkdir.

- əmanətçilərin mənafeyinin müdafiəsindən başlıca vasitə
- bankın hesablaşma bazarı
- bütün bank sisteminin nizamlanması
- ✓ bankın maddi bazasının formalaşma mənbəyi
- bankın özünün müflisləşmədən müdafiəsi

262. Bankın xüsusi kapitalı .. əmlakdır.

- öhdəlikdən azad olmayan
- Mərkəzi Bankın vəsaitidir
- banklararası bazada əldə olunan
- ✓ bankın yarandığı zaman formalaşan
- bankın formalaşmasında lazım olan

263. Kommertiya bankının cəlb etdiyi vəsaitdir.

- Nizamnamə kapitalı

- ehtiyat fondu
- bankın emissiya gəliri
- bölüşdürülməmiş mənfəət
- ✓ banklararası kredit

264. Kommersiya bankının resurslarına daxildir.

- yalnız Nizamnamə kapitalı
- yalnız fiziki və hüquqi şəxslərin qaytarılmaq şərti ilə cəlb olunduğu pul vəsaitləri
- yalnız xüsusi kapital
- ✓ xüsusi kapital və cəlb olunmuş vəsait
- yalnız borc vəsaitləri

265. Lombard krediti..... müddətə verilir.

- iki gündən beş günədək
- 1 ilə qədər
- müddət razılıq əsasında müəyyən edilir
- altı ayadək
- ✓ üç gündən otuz günədək

266. Banklararası kredit bazarının subyektləridir.

- fiziki və hüquqi şəxslər
- Bank olmayan kredit təşkilatları
- Mərkəzi Bank və ərazi idarələri
- ✓ kommersiya bankları və Mərkəzi Bank
- Mərkəzi Bank və fiziki şəxslər

267. mənfəət hesabına yaradılır:

- istismar fondu
- ixtisaslaşmış fondlar
- xüsusi kapital
- ✓ yığım fondu
- bölünməz fondlar

268. Kommersiya bankları..... sertifikatlarını buraxa bilər.

- yalnız dövr etməyən
- uduşlu
- yalnız əmanət
- yalnız depozit
- ✓ depozit və əmanət

269. Kommersiya banklarına səhm və istiqrazların eyni vaxtda buraxılması..... aparılır.

- yalnız Mərkəzi Bankın icazəsi ilə
- Yalnız Maliyyə Nazirliyinin icazəsi ilə
- yalnız birillik fəaliyyətdən sonra icazə verilir.
- ✓ icazə verilmir.
- beşillik fəaliyyətdən sonra icazə verilir.

270. Xüsusi kapitalın ... funksiyası kommersiya bankının ləğvi zamanı kreditlərə itgilərin bərpasına zəmanət verir.

- əməli
- ✓ müdafiə
- nəzarət
- hesablaşma
- nizamlaşdırma

271. Kommersiya bankları üçün nizamnamə kapitalının minimum məbləği .. tərəfindən müəyyən edilir.

- Nazirlər Kabineti
- √ Maliyyə Bazarlarına Nəzarət Palatası
- Mərkəzi Bank
- kommersiya bankının özü
- Maliyyə Nazirliyi

272. Kommersiya bankının nizamnamə fondunun minimum məbləği ..manat müəyyən edilmişdir.

- 75 mln.
- 12 mln.
- √ 50 mln.
- 40 mln.
- 8 mln.

273. Bank aktivlərinin yenidən qiymətləndirilməsi nəticəsində yaranır.

- bankın fondu
- √ əlavə kapital
- Nizamnamə kapitalı
- bölüşdürücü kapital
- ehtiyat kapitalı

274. Ehtiyat fondunun səviyyəsi necə müəyyən edilir:

- mütləq məbləğdə
- √ Nizamnamə kapitalına nisbətdə
- xərclərə nisbətən
- gəlirlərə nisbətdə
- ümumi kapitala nisbətən

275. Ehtiyat fondu.....məqsədlə yaradılır.

- bankın istehsal inkişafının təmin olunması
- √ cari fəaliyyət zamanı zərər və itkilərin örtülməsi
- əmanətçilərin mənafeyinin müdafiə edilməsi
- kreditləşmənin genişləndirilməsi
- yeni avadanlığın alınması

276. Hüquqi şəxs kimi bankın malik olduğu əmlakın pul ilə ifadəsi:

- xüsusi kapital
- √ nizamnamə kapitalı
- yığım fondu
- tənzimləmə fondu
- ehtiyat fondu

277. Depozit dedikdə ... başa düşülür.

- fiziki şəxslərin pul vəsaiti
- √ fiziki və hüquqi şəxslərin əmanətləri
- əmanət sertifikatları, veksellər, istiqrazlar
- sığorta
- hüquqi şəxslərin pul vəsaiti

278. passiv əməliyyat nəticəsində

- bankın resursları azalır.

- ✓ bankın resursları artır.
- hesablaşmalar ləngiyir.
- banka təsir etmir
- hesablaşmalar sürətlənir.

279. Bankın xüsusi kapitalı deyildir:

- Nizamnamə kapitalı
- ✓ banklararası kredit
- ehtiyat fondu
- həvəsləndirmə fondu
- əlavə kapital

280. Bankın resurslarına daxildir:

- amortizasiya fondu
- ✓ ehtiyat fondu
- kapital qoyuluşu
- innovasiya fondu
- gələcək dövrün xərcləri fondu

281. Kapitalın yetərlik əmsalı müəyyən edilir:

- xüsusi kapitalın nizamnamə kapitalına nisbəti ilə
- ✓ risk dərəcəsi nəzərə alınmaqla xüsusi kapitalın aktivlərin məbləğinə nisbəti ilə
- aktivlərin passivlərə nisbəti
- xüsusi kapitalın passivlərin nisbəti ilə
- risk dərəcəsi nəzərə alınmaqla aktivlərin xüsusi kapitalla nisbəti

282. Kommersiya bankının passiv əməliyyatı dedikdəbaşa düşülür.

- kreditləşmə əməliyyatları
- ✓ resursların formalaşması ilə əlaqədar əməliyyatlar
- kassa hesablaşma əməliyyatları
- inkasso əməliyyatları
- hesablaşma əməliyyatları

283. Passiv əməliyyatlar bankgətirir.

- gəlir
- ✓ xərc
- pulu qiymətdən salır.
- itgilərə
- banka təsir etmir.

284. Kommersiya bankının passiv əməliyyatıdır:

- kreditləşmə
- ✓ depozit
- innovasiya
- maliyyələşmə
- hesablaşma

285. Kreditlər üzrə bank zəmanətçi kimi çıxış edə bilməmi

- təminatlı kreditlər üzrə çıxış edə bilər
- yalnız Mərkəzi Bankın razılığı ilə çıxış edə bilər.
- çıxış edə bilməz
- ✓ .digər banklar tərəfindən verilən kreditlər üzrə çıxış edə bilər.
- Mərkəzi Bankın lisenziyası olduğu halda çıxış edə bilər.

286. Daşınmaz əmlaka verilən kredit adlanır

- aqrar kredit
- √ ipoteka krediti
- dövlət krediti
- kommersiya krediti
- lombard krediti

287. Blank kreditinin təminatıdır

- qiymətli kağızlar
- √ təminat yoxdur.
- mal-material qiymətliləri
- daşınmaz əmlak
- hazır məhsul

288. Kreditləşmənin birinci mərhələsidir:

- müştərinin kredit qabiliyyətinin müəyyənəndirilməsi
- kredit müqaviləsinin imzalanması
- √ kredit sifarişlərinə baxılması
- kreditlərin verilməsi
- gəlirlilik səviyyəsinin müəyyən edilməsi

289. Girov əmlakı qismində maddi aktivlərə aiddir:

- qızıl və qiymətli metallar
- yola salınmış dəyəri ödənilməmiş məhsul
- qiymətli kağızlar və xarici valyuta
- intellektual mülkiyyətə sahiblik hüququ
- √ istehsal ehtiyatları, hazır məhsul

290. Girov əmlakı kimi maliyyə aktivlərinə aiddir:

- bitməmiş istehsal
- hazır məhsul
- √ qiymətli kağızlar
- əmlak hüququ
- istehsal ehtiyatları

291. Girov amili hesab edilir:

- yalnız qiymətli kağızlar
- dövriyyədən çıxarılmış əmlak
- √ girov qoyan tərəfindən özgəninkiləşdirilə bilər.
- ipoteka
- kreditörün şəxsiyyəti ilə əlaqədar olan əmlak

292. Borc alanın kredit qabiliyyətidir

- √ ssuda, ssudalara görə faizlər üzrə borc öhdəliklərin tam və müddətində ödənilməsi
- kredit müqaviləsinə əməl edilməsi
- öhdəliklərin vaxtında ödənilməsi
- ssuda üzrə bankın borc öhdəliklərinin ödənilməsi
- faizlər üzrə öhdəliklərin ödənilməsi

293. Borc limitidir:

- √ bir kreditörün kredit müqaviləsi üzrə vahid borcun maksimum həcmi

- bir neçə obyekt üzrə məcmu borc
- bir neçə kredit müqaviləsi üzrə kredit borclarının maksimum məbləği
- kredit verilməsi üzrə maksimum dövriyyə məbləği
- bütün borcun maksimum məbləği

294. Kreditləşmə limitidir.

- müştərinin bankla bütün kredit müqavilələri üzrə minimum borc
- kreditləşmə həddi
- kreditin verilməsi üzrə maksimum məbləğ dövriyyəsi
- ✓ müştərinin bankla bağladığı bütün kredit müqavilələri üzrə borcun maksimum məbləği
- kreditin verilməsi üzrə məbləğ dövriyyəsi

295. Kreditləşmə obyektləri müəyyənləşdirilir:

- Mərkəzi Bank tərəfindən
- ✓ kommersiya bankları tərəfindən sərbəst
- müştərilər tərəfindən
- yuxarı təşkilatlar tərəfindən
- kommersiya bankları tərəfindən Mərkəzi Bankın razılığı ilə

296. Bankın faiz dərəcəsi asılıdır:

- kreditin təminatından
- ✓ kreditin məbləğindən
- kredit münasibətlərinin səviyyəsindən
- bankın xarakterindən
- borcalanın maliyyə vəziyyətindən

297. Kreditləşmə prinsipidir:

- bölüşdürücülük
- ✓ təminatlılıq
- sərbəstlik
- idarəçilik
- nəzarətçilik

298. Kommersiya banklarında kredit münasibətlərinin əsas subyektidir

- yalnız ev təsərrüfatları
- ✓ bazar təsərrüfatları
- yalnız kənd təsərrüfatı
- yalnız istehlak malları
- yalnız ticarət və sənaye

299. Bank debitor qismində çıxış edir:

- subyektləri kreditləşdirdikdə
- öz səhmlərini reallaşdırdıqda
- ✓ vəsaitləri cəlb etdikdə
- ipoteka kreditləşməsi zamanı
- əhalinin kreditləşməsi zamanı

300. Bank kreditor kimi çıxış edir:

- sərbəst vəsaitləri cəlb etdikdə
- ✓ vəsait verdikdə
- mənfəət əldə etdikdə
- əməliyyata görə faiz əldə etdikdə
- qiymətli kağızları satın aldıqda

301. Kredit sövdələşməsində kredit münasibətlərinin subyektləri həmişə çıxış edirlər:

- yalnız kreditor qismində
- ✓ kreditor və borcalan qismində
- nəzarətçi qismində
- yalnız səhmdar qismində
- yalnız borcalan qismində

302. Bank krediti və kredit münasibətlərinin subyektidir:

- yalnız təsərrüfat təşkilatları
- ✓ göstərilənlərin hamısı
- yalnız dövlət
- düzgün cavab yoxdur
- yalnız əhali

303. Bank krediti hesab edilir:

- mal formasında verilən kredit
- ✓ pul formasında verilən kredit
- yalnız əhaliyə verilən kredit
- sertifikat formasındakı kredit
- istiqraz formasında hökumətə verilən kredit

304. Banka girov qoyulmuş əmlak sığortalanır

- Girov götürən tərəfindən
- ✓ Girov qoyan tərəfindən
- Sığorta kampaniyası
- dövlət tərəfindən
- Üçüncü şəxs

305. Ssuda üzrə öhdəliyin zəmanətçisi kimi hansı subyekt çıxış edə bilər

- Yalnız banklar
- ✓ Maliyyə cəhətcə möhkəm təşkilatlar və bank
- Yalnız sığorta kompaniyalar
- investisiya fondları
- Müxtəlif fondlar

306. Xüsusi ssuda hesabından verilən kreditlər ödənilir

- Birdəfəlik qaydada
- ✓ Hesaba vəsait daxil olduqca
- Ödəniş vaxtı çatdıqca
- əlavə kreditlər verildikcə
- Müqavilədə göstərilən müddətlərdə

307. Kontokorrent hesab açılır

- Sənaye müəssisələrinə
- ✓ Bankın etimadını qazanan təşkilatlara
- Pis işləyən təşkilatlara
- rentabelli müəssisələrə
- Ticarət təşkilatlarına

308. Kontokorrent hesabda kredit qalığı nəyi göstərir

- Hesabda vəsaitin azalmasını

- √ hesabda sərbəst vəsait olmasını
- Müəssisənin gəlirliliyini
- təminatlı borcu
- banka borcunu

309. Kontokorrent hesab

- Aktiv hesabdır
- √ Aktiv passiv hesabdır
- Müxbir hesabdır
- Nastro hesabıdır
- Passiv hesabdır

310. Ssuda hesabının debet qalığı nəyi göstərir

- Müəssisənin sərbəst vəsaitini
- √ Müəssisənin banka borcunu
- Müəssisənin rentabelliyini
- müəssisənin gəlirliliyini
- Müəssisənin mənfəətliliyini

311. Təsərrüfat subyektləri üçün ümumi xarakter daşımayan obyektidir

- Mal material qiymətliləri
- √ Heyvandarlıq
- Əmək haqqının ödənilməsi xərcləri
- istehsalın genişləndirilməsi
- Dövrüyyə vəsaitlərinin tamamlanması

312. Təminatlı kredit.....adlanır

- Müvəqqəti ehtiyaclara kredit
- √ Blank krediti
- Birbaşa kredit
- ankol kredit
- Mövsümi xərclərə kredit

313. Verilmə qaydasına görə bank krediti.....xarakter daşıyır

- Müddətli
- Birbaşa
- Fasiləli
- √ Ödəmə
- təminatlı

314. Dövrüyyə vəsaitlərinin təşkilinə verilən kredit

- Müddətsizdir
- √ Qısa müddətlidir
- Uzun müddətlidir
- orta və uzun müddətlidir
- Orta müddətlidir

315. Kreditləşmə prinsipi deyildir

- Müddətlilik
- qaytarılmaqlıq
- √ Kreditin məbləği
- Təminatlılıq
- Differensial münasibət

316. Kreditin qiyməti adlanır

- Verilən məbləğ
- kreditin həcmi
- Vaxtı keçmiş borc
- ✓ Bankın faiz dərəcəsi
- Ödənilən məbləğ

317. Kreditə olan tələb kreditə görə faiz dərəcəsini

- Dəyişməz qalır
- Ədədi silsilə ilə azalır
- Həndəsi silsilə ilə artır
- ✓ Artırır
- Azaldır

318. İnflyasiya səviyyəsi yüksəldikcə kreditə görə faiz dərəcələri

- Azalır
- sürüşkən olur
- Həndəsi silsilə ilə artır
- ✓ Artır
- Sabit qalır

319. Kreditləşmə prosesində bankın müştəriyə fərqli yanaşmasında.....əsas götürülür

- Maliyyə vəziyyəti
- işgüzarlılığı
- Yararlılığı
- ✓ Kredit qabiliyyəti
- Təminatı

320. Kreditin təminat formasıdır

- kredit sifarişi
- Xüsusi təyinatlı fondlar
- ✓ Maddi qiymətlilər
- Əmək haqqı fondu
- Borc alanın mənfəəti

321. Bank faizi müəyyənləşdirilərkən bank nəzərə almır

- Ölkədə pul tədaviyünün vəziyyəti
- Müştərilərlə depozitlərə görə ödənilən orta faiz dərəcəsi
- əmanətlərə görə faiz dərəcəsi
- ✓ Bankın gəlirlilik səviyyəsi
- Kreditə olan tələb

322. Bankın faiz dərəcəsinə təsir edir

- bankın müştəri ilə münasibəti
- Kreditin təminatlılığı
- Bankın vəziyyəti
- ✓ Kredit resurslarının quruluşu
- Müştərinin vəziyyəti

323. Kreditləşmənin ödəməlik prinsipi tələb edir

- Kredit təminatlı olsun

- kreditdən səmərəli istifadə olunsun
- Zəminlik olsun
- ✓ Kreditə görə haqq ödənilsin
- Kredit qaytarılsın

324. Kreditləşmə prosesində rəhbər tutulan prinsiplərdən biridir

- İstifadəçilik
- Bölüşdürücülük
- yetərlik
- Likvidlik
- ✓ Müddətlilik

325. Kredit riskinin idarə olunma metodlarından biri aktivlər portfelinin

- idarə olunmasıdır
- Stabilləşdirilməsidir
- Azalmasıdır
- ✓ Diversifikasiyasıdır
- Artmasıdır

326. Overdraft dedikdə

- əmək haqqına kredit
- ✓ Ödəmə krediti
- Dövrüyyə vəsaitlərinə tələb olunanadək kredit
- Bircəfəlik müddəti kredit
- Blank krediti

327. Kommersiya bankının kredit siyasətini müəyyən edən bank daxili amil

- Müştəri bazası
- Rəqib bankların mövcudluğu
- ✓ İşçilərin bacarığı və təcrübəsi
- Mərkəzi Bankın pul-kredit siyasəti
- likvidlik

328. Borc verilmə prosesində bank kreditinin sövdələşmə obyektidir

- Qiymətli metallar
- D,Malmaterial qiymətliləri
- vaxtı keçmiş borclar
- ✓ Pul vəsaitləri
- Daşınmaz əmlak

329. Blank ssudalarının təminatıdır

- Zəmanət
- havadarlıq
- Girov
- ✓ Kredit müqaviləsi
- Himayədarlıq

330. Bank krediti alətidir

- ✓) qaytarılmaqlıq
- vaxtı keçmiş borc
- kredit müqaviləsi
- mal-material qiymətliləri
- bank hesabı müqaviləsi

331. Kredit üzrə öz borcunu vaxtında və tam ödəmək qabiliyyətidir.

- likvidlik qabiliyyəti
- risklik qabiliyyəti
- hesablaşma qabiliyyətliliyi
- ödəmə qabiliyyətliliyi
- √) kredit qabiliyyətliliyi

332. Avanslaşdırılmış dəyərin kreditordan borcalana və əksinə hərəkətidir.

- hesablaşma
- c veksəl
- hesab müqaviləsi
- √ kredit
- kredit müqaviləsi

333. Kommersiya krediti alətidir.

- səhmlər
- ödəmə tapşırıqları
- çeklər
- √ veksellər
- istiqrazlar

334. Müştərinin tapşırığı ilə onun öz adından öz hesabına aparılan əməliyyatdır

- aksept əməliyyatı
- √ komission əməliyyatı
- ssuda əməliyyatları
- lombard əməliyyatı
- kreditləşmə əməliyyatı

335. Borc alanın kredit qabiliyyəti müəyyənləşdirilərkən nəzərə alınmalıdır:

- ancaq likvidlik əmsalları
- √ likvidlik əmsalları və maliyyə möhkəmliyi
- likvidlik əmsalları və xərclərdən istifadə
- likvidlik əmsalları və ona riayət olunması
- likvidlik əmsalı və dövriyyə aktivlərinin dövriyyəsi

336. Müəssisənin kredit qabiliyyətidir:

- kredit almaq
- √ kredit alıb geri qaytarmaq
- kredit riskini azaltmaq
- resursları artırmaq
- krediti qaytarmaq

337. Girov qismində çıxış edə bilər:

- ehtiyatlar, qiymətli kağızlar və gələcək dövrün gəlirləri
- √ əsas fondlar, ehtiyatlar və qiymətli kağızlar
- gələcək dövrün gəlirləri və nizamnamə kapitalı
- ehtiyat fondu və gələcək dövrün gəlirləri
- qiymətli kağızlar gələcək dövrün gəlirləri və xərc ehtiyatları

338. Bankın kredit potensialıdır

- Bank tərəfindən səfərbər edilən vəsaitlərin ümumi məbləği

- √ Bank tərəfindən səfərbər edilən vəsaitdən likvidlik ehtiyatı çıxıldıqdan sonra qalan məbləğ
 - Bankın nizamnamə kapitalı
 - bankın mənfəət hesabına yaradılan fondları
 - Bank tərəfindən cəlb edilmiş vəsait
- 339.** Daşınmaz əmlakın girov olduğu kredit adlanır
- kontokorrent
 - Blank
 - √ İpoteka
 - Dövlət
 - Qısamüddətli
- 340.** Kreditin qaytarılmağını təmin edən forma deyildir
- Girov
 - √ Dövlət əmlakı
 - Himayədarlıq
 - havadarlıq
 - Bank zəmanəti
- 341.** Banklar aşağıdakı prinsiplərə riayət edildikdə kredit verir
- təminatlılıq, qaytarılmaqlıq, müddətlilik, məqsədlilik
 - √ qaytarılmaqlıq, müddətlilik, ödəncilik, təminatlılıq, fərdi yanaşma
 - Təminatlılıq, qaytarılmaqlıq, müddətlilik, məqsədlilik, fərdi yanaşma
 - qaytarılma və təminatlılıq
 - müddətlilik, ödəncilik, təminatlılıq, məqsədlilik, fərdi yanaşma
- 342.** Bank tərəfindən müştərinin hesabındakı vəsait qalığından artıq vəsait silinməsi yolu ilə aparılan kreditləşmə formasıdır
- Faktoring
 - √ Overdraft
 - Kredit xətti
 - forfeyting
 - Akseptli kredit
- 343.** Kommersiya bankının aktiv əməliyyatının əsas növüdür
- Kassa əməliyyatı
 - √ Ssuda əməliyyatı
 - Xarici valyutanın satın alınması
 - trast əməliyyatları
 - Lizing faktoring
- 344.** Borcalanlara dövriyyə kapitalının tamamlanmasına, əsas kapitala qoyuluşa, fond birjalarının vasitəçilərinə verilən kreditlər.....üzrə təsnifləşdirilir
- Verilmə müddəti
 - √ Kreditləşmənin məqsədi
 - Bank fəaliyyətinin tənzimlənməsi qaydası
 - kreditlərin qaytarılma müddəti
 - Təminatı
- 345.** Müddət baxımından ən geniş yayılmış kredit növüdür
- Ortamüddətli kreditlər
 - √ Qısamüddətli kreditlər
 - Tələb edilmədən kreditlər (onkol kredit)
 - lombard kreditləri

- Uzunmüddətli kreditlər
- 346.** Bank kreditinin ilkin ödəniş mənbəyidir
- Girov qoyulmuş əmlak
 - ✓ Məhsul satışından (iş və xidmətdən)gələn gəlir
 - Əmlakın satışından gəlir
 - borc alanın mal ehtiyatı
 - Maliyyə bazarından cəlb olunan pul vəsaiti
- 347.** Kredit verilən zamanı girov qoyulmuş əmlakın dəyəri
- Kreditin məbləğindən aşağı olmamalıdır.
 - ✓ Verilmiş kreditin məbləğindən yüksək olmalıdır
 - Kredit məbləğinə bərabər olmalıdır
 - kreditin məbləğindən aşağı ola bilər
 - Borc alan müəssisənin nizamnamə kapitalına müvafiq olmalıdır
- 348.** Likvidlik səviyyəsi və gəlirliliyinə görə bankın aktiv əməliyyatıdır
- Ödəniş müddəti 30 günədək olan bank ssudaları
 - ✓ Bankın kassasındakı nağd pul, qiymətli metallar, Mərkəzi Bankdakı müxbir hesabdakı vəsait qalığı
 - Əsas vəsaitlər, qeyri maddi aktivlər, təsərrüfat malları
 - faktoring əməliyyatı
 - Uzunmüddətli ssudalar, lizinqə qoyulmuş vəsait, qiymətli kağızlara uzun müddətli qoyuluş
- 349.** Qiymətli kağızlar bazarında kredit təşkilatlarıkimi çıxışdır
- Sığortalayan, sığortalanan
 - ✓ Qiymətli kağız bazarının peşəkar iştirakçısı, investor, emitent
 - Rezident və qeyri rezident
 - kredit bölüşdürücüsü
 - Büdcə vəsaitinin bölüşdürücüsü
- 350.** Bankın nisbətən yüksək likvidli aktivlərinə aiddir
- bankın ehtiyatında olan kapital
 - ✓ kassa aktivləri, Mərkəzi Bankdakı məcburi ehtiyatlar fondundakı vəsait
 - bankın əmanətçilər qarşısındakı öhdəliklər
 - əhaliyə verilən kreditlər
 - bankın əsas vəsaitə qoyuluşu
- 351.** Bank istehlak krediti verir:
- tikinti təşkilatlarına
 - kənd təsərrüfatına
 - ticarət təşkilatlarına
 - sənaye müəssisələrinə
 - ✓ əhaliyə
- 352.** Bir borc alana və ya qarşılıqlı borcalanlar qrupuna maksimum risk hesablanır:
- bankın yüksək likvidli aktivlərinin tələb ediləndək əmanətlər üzrə bankın öhdəliklərinin məbləğinə nisbəti kimi.
 - ✓ borc alanlara bankın ümumi tələbinin bankın kapitalına nisbəti kimi
 - bankın buraxdığı xüsusi veksellərin bankın kapitalına nisbəti
 - bank öhdəliklərinin bankın aktivlərinə nisbəti
 - bankın xüsusi vəsaitlərinin (kapitalın) bankın aktivlərinə nisbəti
- 353.** Kredit riskindən irəli gələn itkilərin mümkün maliyyələşmə mənbəyi

- Mərkəzi Bankdakı məcburi ehtiyatlar hesabındakı vəsait
- √ ssudalar üzrə mümkün itkilərə görə ehtiyat vəsait
- mənfəətdən verginin azaldılması
- bankın xüsusi gəlirləri
- bank xidmətlərin maya dəyəri

354. Kredit riskinin minimumlaşdırılması üsuludur

- kredit üzrə faiz dərəcələrinin artırılması
- √ kreditin qaytarılmasının etibarlı formalarının tətbiq edilməsi
- kreditləşmənin ayrı subyektlərdə mərkəzləşdirilməsi
- ssuda fondundan istifadə
- kredit xəttindən geniş istifadə

355. Kredit üzrə faiz dərəcəsi asılı deyil:

- banklararası kreditə görə faizlərdən
- √ bankın ixtisaslaşmasından
- cəlb olunmuş resursların dəyərindən
- əmanətlərin dəyərindən
- Mərkəzi Bankın uçot dərəcəsindən

356. Borc alanın kredit qabiliyyətinin təhlili nəticələrindən .. məsələlərin həllində istifadə olunur.

- kreditin məqsədinin müəyyənəşdirilməsi
- √ kreditləşmə şərtinin müəyyən edilməsi
- kreditin ödənciliyinin müəyyən edilməsi
- kreditin qaytarılmasının müəyyən edilməsi
- kredit müqaviləsi şərtinin pozulmasına görə cəza tətbiqində

357. Banka girov qoyulmuş əmlakı . sığortalamalıdır.

- girov götürən
- √ girov qoyan
- sığorta kompaniyaları
- bank
- üçüncü şəxs

358. Kredit verilməsinin ilkin mərhələsidir:

- kredit verilməsinin texnoloji qaydası
- √ borc alanın kredit qabiliyyətinin qiymətləndirilməsi
- kredit portfelinin idarə olunması
- kredit potensialı
- kreditin düzgün rəsmiləşdirilməsinə nəzarət

359. Kommersiya bankları iri müştərilərin müştərə kreditləşməsinə üstünlük verir

- müştəri müştərə olduqda
- √ sərbəst kredit resursları çatışmadıqda
- mənfəətin artırılması məqsədi ilə
- hesablaşmalar ləngidildikdə
- borcalanın ödəmə qabiliyyətinə inam olmadıqda

360. Bankın kredit siyasətinə təsir göstərən daxili amildir:

- banklararası rəqabətin vəziyyəti
- √ bankın likvidliyi
- bank qanunçuluğunun inkişaf səviyyəsi
- kredit bazarı

- bank infrastrukturunun inkişaf səviyyəsi

361. Bankın kredit portfelidir:

- müxtəlif əlamətlərə görə strukturlaşdırılmış bank aktivləri
- √ müxtəlif əlamətlərə görə strukturlaşdırılmış bankın kredit qoyuluşu
- bankın kredit potensialı
- kredit resursları
- müxtəlif əlamətlərə görə strukturlaşdırılmış bank passivləri

362. Bankın .. kimi çıxış etdiyi fəaliyyət kredit siyasətidir:

- vasitəçi
- √ kreditor
- kreditor və borc alan
- əmanətçi
- borcalan

363. Yüksək likvidli aktivlərə aiddir:

- əsas vəsaitlər
- √ kassa və ona bərabər tutulan vəsaitlər
- uzun müddətli kreditlər
- hesablaşmalarda olan vəsaitlər
- Mərkəzi Bankdakı məcburi ehtiyatlar hesabı

364. Gəlirsiz aktivlərə daxildir:

- √ Mərkəzi bankdakı müxbir hesab
- ödəniş vaxtı çatmamış kreditlər
- ödəniş vaxtı keçmiş kreditlər
- müəssisə və təşkilatların nizamnamə kapitalına köçürülən vəsaitlər
- dövlətin borc öhdəliklərinə qoyuluş

365. Bankın kredit potensialının artırılması yolları

- kredit qoyuluşunun artırılması
- √ cəlb olunmuş vəsaitlərin həcmnin artırılması
- kreditləşmənin təşkilinin təkmilləşdirilməsi
- kreditləşmə prinsiplərinə riayət
- tələblərin minimal ehtiyatlarının artırılması

366. Problemlə kreditin yaranma səbəbləri:

- Kredit məbləğinin çoxluğu
- √ ssudanın qeyri-qənaətbəxş quruluşu
- Bankın borc alana ciddi münasibəti
- Kreditləşmə prosesinə qeyri-ciddi yanaşma
- Yüksək faiz dərəcəsi

367. Borc alanın maliyyə vəziyyəti bank tərəfindən ???? əsasında qiymətləndirilir:

- Ödəniş təqdimi
- √ Qarşıdakı fəaliyyətin biznes planına
- Likvidlik səviyyəsinə görə.
- Trast əməliyyatları.
- İnvestisiya layihəsinin texniki iqtisadi əsasları

368. Bankın kredit siyasətinə təsir edən kənar amillər:

- Bankın resurs bazasında onun quruluşu
- √ ölkədəki siyasi vəziyyət
- Bankın ixtisaslaşması
- Bankın kredit qabiliyyətliliyi.
- Bankın likvidliyi

369. Kommersiya banklarının aktivlərinə daxil edilir:

- Hesabat ilinin mənfəətindən hesablanan dividendlər
- √ kredit təşkilatlarındakı vəsaitlər
- Qeydiyyatdan alınmış bank səhmləri
- Borc öhdəlikləri.
- Gələcək dövrün gəlirləri

370. Kommersiya banklarının kassa aktivlərinə aiddir:

- Ssuda və ona bərabər tutulan vəsaitlər
- √ digər kommersiya banklarındakı müxbir hesabları
- Faktoring əməliyyatları
- Trast əməliyyatları.
- Məcburi ehtiyatlar fondunun vəsaitləri

371. Kommersiya banklarının aktiv əməliyyatlarının əsasını təşkil edir:

- Balans arxası öhdəliklər
- √ depozit əməliyyatları
- Müştərilərin kreditləşdirmə əməliyyatları
- Müştərilərlə hesablaşma əməliyyatları.
- Hüquqi şəxslərdən cari hesaba cəlb olunan vəsaitlər

372. Kommersiya banklarının aktivlərinə daxil deyildir:

- Hesablanmış faizlər
- √ hüquqi şəxslərin hesablarına cəlb olunan vəsaitlər
- Əsas vəsaitlər
- Qeyri-maddi aktivlər.
- Dövlətin borc öhdəlikləri

373. Risk dərəcəsinə görə kommersiya bankı aktivlərinin birinci qrupuna aiddir:

- Qiymətli kağızlara qoyuluşlar
- √ bankda saxlanılan qiymətli metallar
- Sığorta kompaniyalarına kredit tələbi
- Hesablaşmalara qoyulan vəsait.
- Borc öhdəliklərinə qoyuluşlar

374. Kassa aktivləri:

- Banka gəlir gətirir
- √ Bankın likvidliyini təmin edir
- Gələcəkdə gəlir əldə edilməsini təmin edir
- Banka gəlir gətirmir.
- Bankın təsərrüfat fəaliyyətini təmin edir

375. Kommersiya banklarının aktivləri hesaba alınır:

- Gələcək dövrün gəlirləri
- √ pul vəsaitləri
- Depitorlarla hesablaşmalar üzrə mümkün itkilərə görə ehtiyat
- Ssudalara görə itkilər üzrə ehtiyat.

- Buraxılmış borc öhdəlikləri

376. İpotekanın predmeti kimə məxsus olmalıdır:

- mülkiyyət formasında kommərşiya bankına
- banka
- ✓ girov qoyana
- müəssisə və təşkilatlara
- dövlətə

377. İpoteka kreditində kreditin qaytarılmasına zəmanət kimi çıxış edir:

- mal-material qiymətlilərinin girovu
- düzgün cavab yoxdur
- qiymətli kağızların girovu
- ✓ daşınmaz əmlakın girovu
- qiymətli metalların girovu

378. İnvəstisiya layihəsinin maliyyə təminatıdır:

- təsərrüfat sahəsində iqtisadi vəziyyətin təsdiqi
- mənfəət bölüşdürmə planı və rentabellik
- gəlir çıxar balansı
- ✓ maliyyə planı
- risklərin qiymətləndirilməsi planı və onların sığortalanması üsulları

379. Spessifik investisiya riskidir:

- xarici iqtisadi
- bank fəaliyyəti
- inflyasiya riski
- ✓ investisiya portfeli riski
- daxili iqtisadi

380. İnvəstisiya riski dedikdə nə başa düşülür

- mənfəətin xüsusi təyinatlı fondlara köçürülməsi
- normativlərin düzgün müəyyən olunmaması
- vəsaitlərin normadan artıq xərclərə yönəldilməsi
- ✓ investisiya itkiləri və gəlirlərin əldə edilməməsi
- investisiya tədbirlərinin maya dəyərinin artması

381. Bankın investisiya kreditləşməsinin obyektidir:

- ✓ real sektor təşkilatlarının investisiya layihəsi
- qeyri real sektorun əsas fondları
- real sektorun mal-material qiymətliləri
- görülmə işlər
- real sektorun əmlakı

382. Bankın investisiya kreditinin geri qaytarılması təmin edilir:

- müəssisənin mənfəəti hesabına
- ✓ müəssisənin pul axını hesabına
- layihənin maya dəyərinin aşağı salınması hesabına
- rentabelliğin yüksəlməsi hesabına
- bankın ssudası hesabına

383. Bankın investisiya kreditləşməsi zamanı bank:

- investisiya layihələrinin reallaşması ilə əlaqədar riskləri bank öz üzərinə götürür.
- √ investisiya layihələrinin reallaşması ilə əlaqədar riskləri öz üzərinə qəbul etmir.
- investisiya layihələrinin reallaşması ilə əlaqədar məsuliyyət daşıyır.
- qayda Mülki Məcəllə ilə müəyyən edilir
- qayda Mərkəzi Bank tərəfindən müəyyən edilir.

384. İntestisiya bank kreditləşməsidir.

- bank resurslarının sənayeyə uzun müddətə qoyuluşu
- √ real investisiyalaşmaya bank resurslarının qoyuluşu
- vəsaitlərin iqtisadiyyatın real sektoruna qoyuluşu
- bank resurslarının kənd təsərrüfatına qoyuluşu
- bank resurslarının sosial-nəzəri tədbirlərə qısa müddətə qoyuluşu

385. İntestisiyanın birbaşa kreditləşdirilməsinin təşkili üzrə bank işində əsas yer tutur.

- investisiya prosesinin təminatı
- √ investisiya layihələrinin səmərəliliyi
- borc alanın ödəmə qabiliyyəti
- investisiya portfeli
- layihə smeta sənədlərinin səmərəliliyinin qiymətləndirilməsi

386. Qiymətli kağızlar uçota qəbul edilirlər:

- onların əldə edilməsinə plan xərcləri üzrə
- √ onların əldə edilməsinə faktiki xərclərlə
- onların reallaşmasına olan plan xərcləri əsasında
- onların rentabellik səviyyəsi ilə
- onlara olan tələb və təklif əsasında

387. Fond bazarında ən sərəst və təhlükəsiz hesab edilir:

- bankın səhmləri
- √ dövlətin borc öhdəlikləri
- bələdiyyələrin səhmləri
- kompaniyaların səhmləri
- müştərilərin sertifikatları

388. Bankın qiymətli kağızlar portfeli investisiya kompaniyalarının portfelindən nə ilə fərqlənir

- o tamamlana bilmir.
- √ o tamamlana biləndir.
- o geri çağırılıdır.
- o dəyişməzdir
- o sürüşkəndir.

389. Qiymətli kağızlar portfelinə daxildir

- sənaye portfeli
- √ investisiya portfeli
- pul portfeli
- kredit portfeli
- səhmdar portfeli

390. Bankın qiymətli kağızlar portfelinin funksiyasıdır:

- qiymətli kağızların satışının təmin edilməsi
- √ likvidlik ehtiyatının yaradılması
- rentabelli fəaliyyətin təmin edilməsi
- qiymətli kağızların buraxılışı

- reallaşdırılmış qiymətli kağızların vaxtında qaytarılması

391. Qiymətli kağızların likvidliyi onun sahibi üçün nə deməkdir

- onlardan tez istifadə olunması
- ✓ bu qiymətli kağızların pula çevrilməsi
- işlərin mənfəətliliyinin təmin edilməsi
- qoyulmuş vəsaitlərin təminatlılığı
- qoyulmuş vəsaitlərin vaxtında qaytarılması

392. İncəstör kimi bankın əsas məqsədlərindən biridir:

- vəsaitlərin vaxtında geri qaytarılması
- ✓ qoyuluşların təhlükəsizliyi və onların artımı
- vəsaitlərin ödənciliyini təmin etmək
- vəsaitlərin müddətliyiinin qorunması
- vəsaitlərdən maksimum istifadə etmək

393. Bir incəstör kimi bankın əsas məqsədlərindən biridir:

- vəsaitlərin geri qaytarılmasının təmin edilməsi
- ✓ vəsaitlərin qorunub saxlanmasıının təmin edilməsi
- vəsaitlərin müddətliyiinin təmin edilməsi
- rentabelliğin təmin edilməsi
- vəsaitlərin ödəncili olması

394. Hansı halda qiymətli kağızlar bank investisiyasının obyektinə ola bilər:

- bank kreditləşməsinin obyektinə olduqda
- ✓ borc öhdəlikləri kimi çıxış etdikdə
- hesablaşma əməliyyatı obyektinə hesab edildikdə
- debitor borcu hesab edildikdə
- kreditor borcu hesab edildikdə

395. Bankın investisiya portfelidir:

- bankın passiv əməliyyatları nəticəsində əldə etdiyi qiymətli kağızların məcmusu
- xarici bankların yerləşdirdiyi vəsait
- kassa əməliyyatları nəticəsində əldə edilən kredit pulların məcmusu
- ✓ bankın aktiv əməliyyatları nəticəsində əldə etdiyi qiymətli kağızların məcmusu
- hesablaşma əməliyyatları nəticəsində bankın əldə etdiyi qiymətli kağız

396. Obyektin smeta dəyərinin müəyyənləşdirməyə əsas verir:

- maliyyələşdirən bankın normativ sənədləri
- Maliyyə Nazirliyinin normativ sənədləri
- ✓ layihə və işçi sənədləri
- obyekt və lokal hesablaşmalar

397. Obyektin smeta dəyəri müəyyənləşdirilir:

- sifarişçi tərəfindən
- ✓ layihə təşkilatı tərəfindən
- maliyyələşdirən bank tərəfindən
- mühasib tərəfindən
- podratçı tərəfindən

398. İncəstör hansı investisiya fəaliyyətini həyata keçirir:

- obyektin inşası

- √ tikinti obyektini maliyyələşdirir.
- kommunikasiya işlərini yerinə yetirir
- tikinti-quraşdırma işləri
- yeraltı işlərin görülməsini

399. Əsaslı tikinti dedikdə ...başə düşülür.

- yalnız istehsal təyinatlı əsas fondların yaranması
- √ istehsal və qeyri- istehsal təyinatlı əsas fondlarının yaradılması prosesi
- istehsal və qeyri-istehsal təyinatlı fondların yaranması.
- tikinti-quraşdırma işləri
- yalnız qeyri- istehsal təyinatlı əsas fondların yaranması

400. İnvestisiya krediti rəsmiləşdirilərkən əsasən girov kimi çıxış edir.

- mal material qiymətliləri
- √ daşınmaz əmlak
- yola salınmış mallar
- ambardakı mal material qiymətliləri
- yolda olan mallar

401. Ssuda müddətində qeyd olunmuş faiz dərəcələri

- vəziyyətdən asılı olaraq dəyişə bilər.
- √ dəyişilmir.
- kreditləşmə obyektindən asılı olaraq dəyişir.
- maliyyə vəziyyəti ilə əlaqədar dəyişir
- üzən dərəcədə olur.

402. İnvestisiya kreditləşməsi nə ilə müşayiət edilir:

- maddi qiymətlilərin qalığı haqqında məlumatla
- √ texniki iqtisadi əsaslandırma
- kredit planı ilə
- kredit sifarişi ilə
- müddətli öhdəçiliklə

403. Portfel investisiyasıdır:

- maliyyə aktivlərinə vəsait qoyuluşu
- √ gəlir əldə etmək məqsədi ilə iqtisadi aktivlərə vəsait qoyuluşu
- müəssisələrin nizamnamə kapitalına qoyuluşları
- rentabelliğin yüksəldilməsinə vəsait qoyuluşu
- maddi və qeyri maddi aktivlərə vəsait qoyuluşu

404. Maliyyə investisiyası dedikdə vəsait qoyuluşubaşə düşülür.

- investisiya obyektlərinin bazar dəyərinin artmasına
- √ qiymətli kağızlara bank depozitlərinə
- qeyri maddi aktivlərə
- rentabelliğin yüksəldilməsinə
- müəssisələrin nizamnamə kapitallarına

405. Real investisiya dedikdə vəsait qoyuluşu başə düşülür:

- müxtəlif maliyyə aktivlərinə qoyuluş
- √ maddi resurslara qoyuluş
- investisiya obyektlərinin bazar qiymətlərinin artımına qoyuluş
- nizamnamə kapitalının artırılması
- müəssisələrin nizamnamə kapitalına qoyuluş

406. Vəsait qoyuluşu obyektləri üzrə investisiyaya aiddir:

- portfel
- ✓ real
- mövcud
- dolayı
- birbaşa

407. İnvestisiya bankinqinə daxildir:

- qiymətli kağızların buraxılışı
- ✓ kompaniyanın qiymətli kağızlarının ilkin yerləşdirilməsinin təşkili
- xüsusi təyinatlı fondların yaradılması
- qiymətli kağızların emissiyası
- bankın nizamnamə kapitalının formalaşması

408. İnvestisiya bankinqin əsas ilkin funksiyasıdır:

- yalnız qiymətli kağızların emissiyası(buraxılışı)
- ✓ qiymətli kağızların emissiyası və ilkin yerləşdirilməsi
- qiymətli kağızların yalnız təkrar bazarda yerləşdirilməsi
- qiymətli kağızlardan istifadə
- yalnız qiymətli kağızların yerləşdirilməsi

409. İnvestisiya bankinqinə daxil edilən xidmətdir:

- qiymətli kağızların yalnız ilkin yerləşdirilməsi ilə əlaqədar xidmət
- ✓ qiymətli kağızların ilkin və təkrar yerləşdirilməsi ilə əlaqədar xərclər
- qiymətli kağızlar bazarının formalaşması xidməti
- qiymətli kağızların hazırlanması xərcləri
- yalnız təkrar qiymətli kağızlar bazarındakı xidmət

410. İnvestisiya fəaliyyəti hesab edilir:

- kredit resurslarının formalaşması
- ✓ vəsait qoyuluşu prosesi ilə gələcəkdə gəlir əldə etməyin vəhdəti
- dövrüyyə vəsaitlərinə vəsait qoyuluşu
- hesablaşmaların sürətləndirilməsi
- real sektorun kreditləşdirilməsi

411. İnvestisiya dedikdə başa düşülür:

- ✓ gələcəkdə mənfəət əldə etmək məqsədi ilə iqtisadi layihələrin həyata keçirilməsi
- bank fondlarının formalaşmasına vəsait qoyuluşu
- mənfəət əldə etmək məqsədi ilə vəsait qoyuluşu
- düzgün cavab yoxdur
- ehtiyat fondlarının yaranmasına vəsait qoyuluşu

412. Kapital qoyuluşu formasıdır:

- bankın ehtiyat fondunun yaradılması
- maya dəyərinin aşağı salınması
- bankların rentabelliyyəsinin yüksəldilməsi
- ✓ yeni əsas fondların yaradılması
- bankın ümumi kapitalının formalaşması

413. Kapital qoyuluşu dedikdə başa düşülür:

- ümumi daxili məhsulun sosial mədəni tədbirlərə xərclənməsi

- istehlaka vəsait qoyuluşu
- bankın nizamnamə kapitalının formalaşması
- ✓ ümumi daxili məhsulun əsas fondların təkrar istehsalına istifadə olunması
- fondların formalaşmasına vəsait qoyuluşu

414. İnvestisiyanın texnoloji quruluşunda istifadə edilmir

- sair tikinti işləri və xərclərə
- işçilərə əmək haqqı
- tikinti-quraşdırma işlərinə xərclər
- maşın, avadanlıq, alətlər alınmasına
- ✓ istehsal sahələrinə kapital qoyuluşu

415. Aşağıdakılardan investisiyanın maliyyələşmə mənbələrinə aiddir

- xarici fiziki şəxs
- qısa müddətli ssuda
- fiziki şəxs
- hüquqi şəxs
- ✓ uzunmüddətli ssuda

416. Milli valyutanın emitentidir.

- Maliyyə Nazirliyi
- ✓ ölkənin Mərkəzi Bankı
- Milli kommersiya bankları
- Maliyyə Bazarlarına Nəzarət Palatası
- Beynəlxalq valyuta-kredit təşkilatı

417. Müxbir hesab adlanır:

- hesablaşma hesabı
- cari hesab
- xüsusi ssuda hesabı
- ✓ Nastro hesabı
- kontokorrent hesabı

418. Banklar arasındakı müxbir münasibətdir.

- yalnız iki kredit təşkilatı arasındakı müqavilə münasibətidir.
- yalnız iki kredit təşkilatı arasında kassa xidməti göstərilməsi üzrə olan müqavilədir.
- trust əməliyyatları ilə əlaqədar münasibətdir
- lizinq xidməti üzrə bir neçə bank arasındakı müqavilədir.
- ✓ iki və ya bir neçə kredit təşkilatı arasındakı müqavilə münasibətidir.

419. Opcion:

- öhdəçilikdir.
- kreditləşmədir
- doğru cavab yoxdur.
- ✓ hər hansı dəqiq tarixə valyuta alqı-satqısına hüquqdur.
- mütləq reallaşmadır.

420. Forvard sövdələşməsi dəqiq 10 gün ərzində icra olunmalı olan

- valyuta vəsaitlərinin alqı-satqı kontraktıdır.
- qeyri-müəyyən tarixdə icra olunmalı kontraktıdır
- 20 iş günü ərzində icra olunmalı olan valyuta vəsaitlərinin alqı-satqı kontraktıdır.
- ✓ gələcəkdə dəqiq bir tarixdə icra olunmalı olan valyuta vəsaitlərinin alqı-satqı kontraktıdır.
- beş iş günü ərzində icra olunmalı olan valyuta vəsaitlərinin alqı-satqı kontraktıdır.

421. 32. Spot sövdələşməsi həyata keçirilir.

- xarici valyutanın satılıb alınması üzrə öhdəliklərin sövdələşmə günündən sonra beşinci gün ərzində icrası
- xarici valyutaların satılıb alınması üzrə öhdəliklərin sövdələşmə gününün səhəri icrasıdır.
- sövdələşmənin istənilən vaxt icrası
- ✓ xarici valyutaların satılıb alınması üzrə öhdəliklərin sövdələşmə günündən iki iş günü ərzində icrası
- xarici valyutanın satılıb alınması üzrə öhdəliklərin sövdələşmə günündə icrası

422. Tomorrow sövdələşməsidir.

- ✓ valyutaların alqı-satqısı öhdəliklərinin sövdələşmə günündən sonrakı iş günündə icrası
- valyutaların alınıb satılması üzrə öhdəliklərin sövdələşmə günündən beş iş günündən beşinci iş günündə icrası
- valyutaların alqı-satqısı üzrə öhdəliklərin sövdələşmə günündə icrası
- sövdələşmə sərbəst istənilən müddətdə aparılır
- valyutaların alınıb-satılması üzrə öhdəliklərin sövdələşmə günündən ikinci iş günündən sonra icrası

423. Nağd valyuta sövdələşməsinin bir növüdür.

- stop
- swap
- fyuçers
- ✓ spot
- mondey

424. Tranzit valyuta hesabından pul vəsaiti silinir:

- hesablaşma hesabına daxil olmalara görə
- inkassasiya məqsədi ilə
- valyutada hesablaşmalara görə
- vəsaitlərin bronlaşdırılmasına
- ✓ xarici valyutanın satışı üçün

425. Müştərinin tranzit valyuta hesabına daxil edilir:

- bir rezidentin hesablaşma valyuta hesabından daxil olmalar
- etibarlı valyutaların daxil edilməsi
- bir rezidentin hesablaşma valyuta hesabından həmən rezidentin digər valyuta hesabına daxil olmalar
- ✓ bütün xarici valyuta daxil olmaları
- hesabın açıldığı müvəkkil bankdan daxil olmalar

426. Hesablaşma və tranzit hesabların açılmasında məqsəd

- analitik uçotun aparılması
- balansda nəzərə almaq
- sintetik uçotun aparılması
- ✓ rezidentlərin xeyrinə daxil olan xarici valyutanın eyniləşdirilməsi
- mənfəət əldə etmək

427. Hesablaşma və tranzit hesablar açılır:

- milli valyutalara görə
- rentabelli təşkilatlara
- ✓ bütün valyuta növlərinə görə
- yalnız bir valyuta növünə görə
- xarici valyutalara görə

428. Rezidentlərin xarici iqtisadi fəaliyyətlə məşğul olması məqsədilə bank onlara açır:

- ssuda hesabları

- cari ssuda hesabı
- tranzit hesabı
- √ hesablaşma və tranzit hesabı
- hesablaşma hesabı

429. 21.Bankın cari valyuta əməliyyatıdır:

- rezidentlər tərəfindən xarici qiymətli kağızlara görə öhdəliklərin icrası
- rezidentlərin qeyri-rezidentlərdən daxili qiymətli kağızların əldə edilməsi hüquqi üzrə əməliyyatlar
- banklararası hesablaşmaların təşkili
- √ faizlərin, dividendlərin və digər gəlirlərin ölkəyə və ölkədən əmanətə köçürülməsi ilə əlaqədar köçürmələr
- xarici və milli valyutada olan kreditlərin ödənilməsi ilə əlaqədar hesablaşma və köçürmələr

430. Cari valyuta əməliyyatı hesab edilir:

- milli və xarici valyutada kreditlərin verilməsi ilə əlaqədar hesablaşma və köçürmələr
- xarici valyutaların qəbul edilməsi
- rezidentlərin qeyri-rezidentlərdən daxili qiymətli kağızların əldə edilməsi hüquqi ilə əlaqədar əməliyyatlar
- √ malların idxalı və ixracı üzrə hesablaşmaların aparılması üçün ölkədən və ölkəyə xarici valyutanın köçürülməsi
- bank əməliyyatı müstəsna olmaqla kredit təşkilatlarının əməliyyatları

431. Aşağıdakı valyuta əməliyyatını bank öz mənafeinə naminə həyata keçirir:

- məsləhətləşmə xidməti göstərmək
- kredit xidməti göstərmək
- məlumat xidməti göstərmək
- √ xarici iqtisadi fəaliyyətə görə risklərin sığortalanması
- sənədli akkreditivlərin emissiyası

432. Bankların öz mənafeləri naminə həyata keçirdiyi valyuta əməliyyatıdır:

- beynəlxalq hesablaşmalar aparmaq
- √ xarici valyutaların alışı və satışı
- məsləhətləşmə xidməti göstərmək
- məlumat xidməti göstərmək
- investisiya qoymaq

433. Banklar öz mənafeləri naminə əməliyyat aparır:

- beynəlxalq hesablaşmaların həyata keçirilməsi üzrə
- √ depozitlərin cəlb edilməsi üçün banklar arası əməliyyat
- məsləhət xidmətləri
- akkreditiv əməliyyatı
- xarici valyutada kreditlər verilməsi

434. Müştərinin mənafeini müdafiə edən bank əməliyyatıdır

- xarici ticarət fəaliyyəti üzrə risklərin sığortalanması
- √ rezident və rezident olmayanlara xarici valyutada kredit verilməsi
- möhtəkir qiymətlər xarici valyutanın satın alınması
- valyuta hesabının açılması
- möhtəkirlik qiyməti ilə xarici valyutaların satılması

435. Müştərinin mənafeinə xidmət edən valyuta əməliyyatıdır:

- depozitlərin cəlb edilməsi üzrə banklar arası əməliyyatlar
- √ məsləhət və informasiya xidmətlərinin göstərilməsi
- resursların formalaşması üzrə banklararası əməliyyatlar
- xarici valyutanın alınıb satılması
- xarici iqtisadi fəaliyyət üzrə risklərin sığortalanması əməliyyatı

436. Müştərilərin mənafeinə naminə həyata keçirilən valyuta əməliyyatıdır

- xarici-iqtisadi-fəaliyyət risklərinin heclənməsi
- ✓ beynəlxalq hesablaşmaların aparılması
- xarici valyutanın alınib satılması
- kursunun müəyyən edilməsi
- valyuta vəsaitlərinin cəlb olunub yerləşdirilməsi

437. Müştərinin xeyrinə aparılan valyuta əməliyyatı hesab edilir

- xarici valyutanın alınib satılması
- ✓ müştərilərin idxal-ixrac əməliyyatlarını yerinə yetirmək
- kredit resurslarının xarici valyutada yerləşdirilməsi
- onun rentabelliyyənin müəyyən edilməsi
- xarici iqtisadi fəaliyyət risklərinin sığortalanması əməliyyatı

438. Bankın valyuta əməliyyatı hesab edilir:

- beynəlxalq valyuta bazarında xarici valyutanın satın alınması
- ✓ valyuta vəsaitlərinin cəlb edilərək ölkə daxilində yerləşdirilməsi
- valyuta portfelinin müəyyən edilməsi
- düzgün cavab yoxdur
- valyuta vəsaitlərinin cəlb edilərək beynəlxalq bazarda yerləşdirilməsi

439. Bankın valyuta əməliyyatıdır:

- yalnız beynəlxalq valyuta bazarında xarici valyutanın satın alınması
- ✓ xarici valyutanın daxili bazarda satılıb alınması
- xarici valyutanın beynəlxalq valyuta bazarında satılıb-alınması
- xarici valyuta ilə mal alışı və satışı
- yalnız daxili bazarda xarici valyutanın satışı

440. Valyuta qiymətliləri ilə bank əməliyyatıdır.

- beynəlxalq hesablaşmalar
- ✓ mal və xidmətlərin idxalı və ixracı
- yalnız mal və xidmətlərin icrası ilə əlaqədar
- bazarın təşkili
- bütün pul hesablaşmaları

441. Valyuta qiymətliləri ilə bank əməliyyatına daxildir:

- xarici dövlətlərlə iqtisadi münasibətlər
- ✓ müştərilərə xarici valyutada hesabların açılması və əməliyyatlar
- bank menecmenti
- valyuta məzənnəsi
- sahələrin kreditləşdirilməsi

442. Funksional baxımdan valyuta bazarı:

- kredit təşkilatlarının məcmusudur
- qiymətli kağızların alınib-satılma bazarıdır
- auksiondur
- ✓ valyuta kursunun formalaşmasını təmin edən mexanizmdir
- aktiv pul bazarıdır

443. Valyuta bazarının əsas iştirakçısı kimi çıxış edir

- bank olmayan kredit təşkilatları

- √ Mərkəzi Bankları
 - yalnız kommersiya bankları
 - xəzinədarlıq
 - Maliyyə nazirliyi
- 444.** Valyuta bazarının iştirakçısı hesab edilir:
- bütün maliyyə institutları
 - √ kredit təşkilatı hesab edilən maliyyə institutları
 - xəzinədarlıq
 - lombardlar
 - qeyri-bank kredit təşkilatları
- 445.** Valyuta bazarının iştirakçısıdır
- xəzinədarlıq
 - √ bu əməliyyatı aparmağa lisenziyası olan kommersiya bankları
 - bütün kredit təşkilatlar
 - ərazi idarələri
 - lisenziyası olan lombardlar
- 446.** Valyuta bazarıdır:
- yalnız kommersiya bankları
 - √ Valyuta əməliyyatını həyata keçirən müxtəlif subyektlər
 - bank olmayan kredit təşkilatları
 - Maliyyə Nazirliyi
 - Mərkəzi Bank
- 447.** Səhmlərin yerləşdirilmə üsuludur:
- onların əmanətə yerləşdirilməsi
 - onların əmlakda yerləşdirilməsi
 - b onların yalnız xarici valyutaya satışı
 - √ Hesablanmış ancaq ödənilməmiş dividendlərin kapitallaşdırılması
- 448.** Kredit təşkilatının buraxdığı səhmlər dövlət qeydiyyatı keçirilir:
- Nazirlər Kabinetində
 - kommersiya banklarında
 - Mərkəzi Bankda
 - √ Maliyyə Bazarlarına nəzarət palatası
 - Maliyyə Nazirliyi tərəfindən
- 449.** Səhmlər qərarı ilə buraxılır.
- √ səhmdarların ümumi yığıncağının
 - Müşahidə Şurasının
 - direktorlar şurası
 - bankın idarə heyətinin
- 450.** Banklar səhm buraxmaq hüququna malikdirmi:
- yalnız imtiyazlı səhm
 - yalnız adı səhm
 - buraxmaq hüququ yoxdur
 - √ adı və imtiyazlı səhm
- 451.** Səhm buraxmaq yolu ilə banklar:

- bank fəaliyyətinə lisenziya alırlar
- qiymətli kağızlar bazarında iştirak edirlər
- ✓ nizamnamə kapitalını formalaşdırırlar
- qiymətli kağızlarla əməliyyat aparmaq hüququ əldə edirlər

452. Qiymətli kağızların emissiyasında məqsəd:

- mənfəət əldə etmək
- qiymətli kağızlar bazarında iştirak
- ✓ xüsusi kapitalı formalaşdırmaq
- bankın fəaliyyəti haqqında məlumat vermək

453. Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi bank fəaliyyətidir:

- səhm sahiblərinin bankın idarəçiliyində iştirakına şərait yaratmaq
- əldə edilmiş qiymətli kağızların girovu müqabilində kreditlər cəlb etmək
- ✓ brokerlik
- xüsusi qiymətli kağızların emissiyası

454. Bankın investor fəaliyyətidir:

- broker fəaliyyəti
- diler fəaliyyəti
- ✓ cəmiyyətin ləğvi zamanı çatası əmlak payının alınması
- vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənişi

455. Bankın investor fəaliyyətinə daxildir:

- brokerlik
- vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənilməsi
- ✓ kreditor və ya səhmdar qismində müflisləşmə prosesində iştirak
- dilerlik

456. Bankın investor kimi fəaliyyətidir:

- Səhm sahiblərinin bankın idarə olunmasında şərait yaratmaq
- emitent bankın fəaliyyəti haqqında məlumat vermək
- ✓ emitent- səhmdar cəmiyyətinin idarəçiliyində iştirak
- diler fəaliyyəti

457. Bankın investor kimi fəaliyyətidir:

- bankın qiymətli kağızlarla mülki- hüquqi sövdələşmə aparması
- emitent bankın fəaliyyəti haqqında məlumat vermək
- ✓ Qiymətli kağızların ödənilməsinə görə faizlərin, dividendlərin əldə edilməsi
- bankın öz adından qiymətli kağızların alqı satqı sövdələşməsinin aparılması

458. Bank emitent kimi çıxış etdikdə

- başqalarının qiymətli kağızlarını əldə edir.
- başqalarının qiymətli kağızlarını satır.
- ✓ öz qiymətli kağızlarını buraxır.
- öz qiymətli kağızlarını satın alır.

459. İncə investor kimi bankın fəaliyyətinə daxildir:

- faizlərin və dividendlərin ödənişi
- emitent bankın fəaliyyəti haqqında məlumat vermək
- ✓ əldə edilmiş qiymətli kağızların girovu üzrə kredit cəlb etmək
- bankın öz adından öz hesabına qiymətli kağızların alınması və satılması üzrə bank sövdələşməsi

460. Bankın investor kimi fəaliyyəti hesab edilir:

- öz qiymətli kağızlarının emissiyası əməliyyatları
- faizlərin və dividendlərin ödənilməsi
- √ öz portfelinə qiymətli kağızların alınub satılması əməliyyatları
- diler əməliyyatı

461. Bankın qiymətli kağızların emitenti kimi çıxışı ondadır ki, o:

- müflisləşmə zamanı kreditor kimi iştirak edir
- əldə olunmuş qiymətli kağızların girovuna görə kredit almaq
- √ vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənişini aparır
- diler kimi çıxış edir

462. Qiymətli kağızların emitenti kimi bank fəaliyyətinə daxildir:

- broker fəaliyyəti
- törəmə maliyyə alətləri ilə əməliyyatlar
- √ emitent bankın fəaliyyəti haqqında məlumat vermək
- bankın öz adından qiymətli kağızların alqı satqısı üzrə sövdələşmələr etmək

463. Qiymətli kağızların emitenti kimi bank fəaliyyəti hesab edilir:

- qiymətli kağızlarının alqı satqısını öz portfelinə daxil etmək üçün əməliyyatlar
- cəmiyyətin ləğvi zamanı çatası əmlak payının əldə edilməsi
- √ səhm sahiblərinin bankın idarəçiliyində iştiraka şərait yaratmaq
- diler əməliyyatı

464. Qiymətli kağızların emitenti kimi bank fəaliyyətinə daxildir:

- bank tərəfindən qiymətli kağızlar üzrə mülki- hüquqi sövdələşmə aparmaq
- cəmiyyətin ləğvi zamanı çatası əmlakın əldə edilməsi
- √ vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənilməsi
- əldə edilmiş qiymətli kağızların girovuna əsasən kreditlərin cəlb edilməsi

465. Qiymətli kağızların emitenti kimi bank fəaliyyəti hesab edilir:

- əldə edilmiş qiymətli kağızların girovu üzrə kreditlər cəlb etmək
- qiymətli kağızların ödənilməsi zamanı çatası dividend və faizlər
- √ faiz və dividendlərin ödənilməsi
- qiymətli kağızların öz adından alışı və satışını təşkil etmək

466. Emitent kimi bank fəaliyyətidir:

- qiymətli kağızların alınub satılması
- broker əməliyyatı
- √ qiymətli kağızların emissiyası
- diler əməliyyatı

467. Qiymətli kağızlar bazarında bank .. kimi çıxış edir:

- hüquqşünas
- müşahidəçi
- √ iştirakçı
- təşkilatçı

468. Qiymətli kağızlar bazarında bank fəaliyyəti hesab edilir:

- bankın vasitəçi kimi fəaliyyəti

- ✓ bankın investor kimi fəaliyyəti
- bankın müşahidəçi kimi fəaliyyəti
- bütün cavblar düzdü
- bankın hüquqşünas kimi fəaliyyəti

469. Qiymətli kağızlar bazarında bank fəaliyyətidir:

- bankın vasitəçilik fəaliyyəti
- ✓ bankın emitentlər kimi fəaliyyəti
- bankın müşahidəçilik fəaliyyəti
- bütün kapitalın cəminə nisbətən faizlə
- bankın hüquqşünas kimi fəaliyyəti

470. Üçtərəfli lizinq əməliyyatı aparılırmı

- yox
- ✓ bəli
- yalnız Maliyyə Nazirliyinin razılığı ilə
- yalnız Maliyyə Bazarlarına Nəzarət Palatasının razılığı ilə
- yalnız Mərkəzi Bankın razılığı ilə

471. Hüquqi şəxslərə trast xidmətinə aiddir:

- mənfəətdə iştirak
- qiymətli kağızlar portfelinin idarə edilməsi
- ehtiyat fondunun yaradılmasında iştirak
- ✓ korporasiyanın likvidliyinin idarə edilməsi
- xüsusi fondların yaradılmasında iştirak

472. Trast xidmətlərinin sürətlə artmasına səbəb:

- bankın iqtisadiyyata təsirinin artması
- ✓ banklararası bazarda bankların vəziyyətinin yaxşılaşması və bankın imicinin yüksəlməsi
- bankların qeyri-bank kredit təşkilatları arasındakı iqtisadi münasibətlərin inkişafı
- bank imicinin yüksəlməsi
- bankların likvidliyinin inkişafı

473. Forfeytinq faktorinqdən onunla fərqlənir ki,

- forfeytinq dövriyyə kapitalının dövriyyəində qısa müddətli kreditləşmə ilə iştirak edir.
- ✓ forfeytinq yalnız əldə edilmiş veksellərə aiddir.
- forfeytinq satıcının borc öhdəliklər portfelinin idarə edilməsində iştirak edir.
- düzgün cavab yoxdur
- forfeytinqdə banklar ödənməmək riskini nisbətən öz üzərinə götürürlər.

474. Adətən kredit firmaları satıcı faktordan alır:

- yola salınmış malların dəyərini 50-60%-ni
- ✓ yola salınmış malların dəyərini 80-90%-ni
- yola salınmış malların dəyərini tam (100%)
- düzgün cavab yoxdur
- yola salınmış malların dəyərini 60-70%-ni

475. Faktoring zamanı faktor müştəriyə :

- kreditin ödənilməsi üzrə güzəştli şərait yaradır.
- ✓ malların dəyərini vaxtından əvvəl ödənilməsi formasında maliyyələşdirir.
- vaxtında ödənilməmiş malların dəyərini ödəyir.
- sənədləri kartotekada saxlamaq hüququ verir
- yola salınmış malların dəyərini ödənilməsi müddətini uzadır.

476. Faktoring əməliyyatında müştəri qismində çıxış edir:

- bank olmayan kredit təşkilatları
- √ sənaye və ticarət firmaları
- bankın uçot sektoru
- bankın kredit idarəsi
- sığorta kompaniyaları

477. Faktor- vasitəçi rolunda çıxış edə bilər:

- Mərkəzi Bankın faktoring idarəsi
- √ bankın faktoring bölməsi
- bankın uçot şöbəsi
- bankın baş mühasibi
- bankın kredit şöbəsi

478. Faktoring əməliyyatı zamanı satıcı üstünlük əldə edir:

- malların vaxtından əvvəl satışında
- √ bankın balansının quruluşunun sadələşdirilməsində
- kreditlərin vaxtından əvvəl ödənilməsində
- borc öhdəliklərinin idarə olunmasında
- vergilərin ödənilməsində

479. Faktoring zamanı satıcı üstünlük əldə edir:

- borc öhdəliklərinin kartotekada saxlanması
- √ ödənilməmək riskindən azad olmaqda
- malların vaxtından əvvəl satışında
- müqaviləyə riayət olunmasında
- hesablaşmaların aparılmasında vəsaitlə qənaətdə

480. Faktoring satıcıya aşağıdakı üstünlüyü verir:

- satıcıya güzəştli ssuda almaq imkanı verir.
- √ borc öhdəliklərinin vaxtından əvvəl reallaşması
- malların vaxtından əvvəl satılması
- debitor borclarının azaldılması
- borc öhdəliklərinin 2№ li kartotekada saxlanması

481. Faktoring əməliyyatlarının aparılmasında məqsəd

- depozit əməliyyatlarının genişləndirilməsi
- √ ödənişlərin ləngiməsinin qarşısını almaq
- bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması
- hesablaşmaların səmərəli olması
- kredit əməliyyatlarının genişləndirilməsi

482. Faktoring fəaliyyətini müəyyənləşdirən amildir:

- borc öhdəliklərinin icarəyə verilməsi
- √ borc öhdəliklərinin qabaqcadan ödənilməsi üçün kredit formasında olan pul vəsaiti
- borc öhdəliklərinin qabaqcadan ödənilməsinə verilən nağd pul
- borc öhdəliklərinin istənilən şəxs tərəfindən ödənilməsi
- hesablaşma sənədlərinin Mərkəzi Bankın hesabına ödənilməsi

483. Maliyyə lizinqinin müddəti başa çatdıqda:

- lizinq əşyası lizinq verəndə qalır.

- √ lizinq əşyası tamamilə lizinq alanda qalır.
- lizinq əşyasının yalnız 50% -i lizinq alanda qalır.
- lizinq əşyasının yalnız köhnəlməyən hissəsi lizinq verəndə qalır
- lizinq əşyasının bir hissəsi lizinq verənə verilir.

484. Maliyyə lizinqinin maksimum müddəti.....əsasnda müəyyən edilir.

- lizinq əmlakının amortizasiyasının 50% müddəti ilə
- √) əmlakın amortizasiyası müddəti
- lizinq alanın rentabellik səviyyəsinin təmin olunduğu müddətlə
- tərəflər arasındakı müqavilə
- lizinq müddəti onun iqtisadiyyatdakı ömrünə uyğun olmur.

485. Lizinqverən ... şəxsdir:

- yalnız öz şəxsi vəsaiti hesabına əmlak əldə edib lizinq alana təqdim edən
- √) öz vəsaiti və borc vəsaiti hesabına əldə edilən əmlakın lizinq əşyası qismində lizinq alana təqdim edən
- öz vəsaiti və cəlb olunmuş vəsait hesabına mülkiyyət əldə edib lizinq alana satan
- istehsalçılar
- yalnız cəlb olunmuş vəsait hesabına əmlak əldə edib başqasına təqdim edən

486. Lizinq..... spesifik formasıdır:

- mal-material qiymətlilərinin kreditləşməsinin
- √) kapital qoyuluşlarının maliyyələşdirilməsinin
- əsaslı tikintinin maliyyələşdirilməsinin
- hesablaşmaların
- yola salınmış malların kreditləşməsinin

487. Lizinq alanların aldıqları kredit..... formasında olar:

- nağd pul
- √) əmlak
- pul
- veksəl
- nağdsız pul

488. Lizinq mahiyyətə

- lizinq alana verilən bank kreditidir.
- √) lizinq verənin lizinq alana verdiyi kreditdir.
- lizinq alana verilən ipoteka kreditidir.
- bankın banka verdiyi kreditdir
- lizinq verənə verilən bank kreditidir.

489. Lizinq əməliyyatında iqtisadi subyekt hesab edilir:

- alıcı
- √) satıcı
- bankın baş mühasibi
- kredit müqaviləsi
- kredit müfəttişi

490. Lizinq əməliyyatında iştirak edir:

- yalnız lizinq alan fiziki şəxs
- √) lizinq alan istənilən hüquqi şəxs
- hüquqi şəxs kimi lizinq verən
- Mərkəzi Bank
- hüquqi şəxs olan lizinq göndərən

491. Lizing əməliyyatlarında subyekt kimi çıxış edir:

- malgöndərən
- √ istehsalçı
- borcalan
- əmanətçi
- kreditor

492. Bankın vasitəçilik əməliyyatına daxildir:

- test əməliyyatları
- √ trast əməliyyatları
- tibet əməliyyatları
- blank əməliyyatları
- kredit qabiliyyətinin müəyyən etmək əməliyyatı

493. Bankın vasitəçilik əməliyyatı hesab edilir:

- kreditləşmə obyektlərinin müəyyən olunma əməliyyatı
- √ faktoring əməliyyatı
- bankda hesabların açılması
- kreditlərin rəsmiləşdirilməsi əməliyyatı
- maliyyə əməliyyatları

494. Kommersiya banklarının vasitəçilik əməliyyatıdır:

- sahələrin kreditləşdirilməsi
- √ lizing əməliyyatları
- loptinq əməliyyatları
- sığorta əməliyyatları
- kənd təsərrüfatının kreditləşdirilməsi

495. Ekspansiv reklam yönəldilir

- müştərilərin saxlanmasına
- yeni xidmətlərin mövcudluğuna
- tələbin ixtisarına
- √ yeni müştərilərin cəlb edilməsinə
- bank və onun məhsulları ilə tanışlığı

496. Faiz riskinin idarə edilməsinə daxildir

- kredit qoyuluşunun idarə edilməsi
- düzgün cavab yoxdur
- borc öhdəliklərinin idarə edilməsi
- √ aktivlərin və öhdəliklərinin idarə edilməsi
- borc vəsaitlərinin idarə edilməsi

497. Bank passivlərinin idarə edilməsidir

- qeyri-bank xidmətlərinin genişləndirilməsi
- faiz dərəcələrinin optimallaşdırılması
- kreditləşmənin məhdudlaşdırılması
- müştəri şəbəkəsinin genişləndirilməsi
- √ bankın depozit əməliyyatlarının genişləndirilməsi

498. Bank menecmentinin vəzifəsidir:

- müştərilərin ödəmə qabiliyyətini təmin etmək

- bankın likvidliyini qorumaq
- bankın rentabelli işini təmin etmək
- bankın mənfəətli fəaliyyətini təmin etmək
- √ mümkün risk səviyyəsində bankın mənfəətliliyini təmin etmək

499. Balansdan kənar riskə aiddir:

- A kapitalın quruluş riski
- ödəniş riski
- D likvidlik riski
- √ valyuta sövdələşməsi riski
- B kredit riski

500. Mərkəzi Bankı idarə edir:

- B Mərkəzi Bankın İdarə heyətinin sədri
- A səhmdarların ümumi yığıncağı
- √ Mərkəzi Bankın İdarə heyəti
- Mərkəzi Bankın aparatı
- D Direktorlar şurası